

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 106 (5578) 5 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edir"

Prezident İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib



Səh 2

11

Rüstəm İbrahimbəyovun
titullarının alınması ilə
bağlı məhkəməyə
müraciət ediləcək



6

Aslan İsmayılova
cinayət işi qaldırıldı



16

Ali Koc
"Fənerbaxça"nın
yeni prezidenti oldu



5 iyun 2018-ci il

“Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlıq bundan sonra da davam edəcək”

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhə-



miyyətini qeyd etdi. Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşki-

latının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafı ilə bağlı fəaliyyətinə öz töh-

fəsini verir. Söhbət zamanı Azərbaycan mülki müdafiə sahəsində həyata keçirilən işlər-

dən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırladı və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılıqlar və imzalanmış sənədlərin böyük önəm daşdığını dedi. Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən Prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə söylərlə öz həllini tapdığını bildirdi. Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var. Dövlətimizin başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, İran Prezidenti Həsən Ruhaninin adından və öz adından dövlətimizin başçısına böyük səs çoxlu-

“Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edir”

Prezident İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib



ğu ilə yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırdı. Mahmud Vaezi qeyd etdi ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razı-

laşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixra-

cı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənilir, Astara-Astara demir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sa-

həsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev: “Bizim sözümüz ədalətdir və həqiqətdir”

“İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 62-ci kitabı çapdan çıxıb

Bizim sözümüz bütün mütəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.

...Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradıq, demokratiyanın inkişafı əsas şərtidir, korrupsiyaya, rüşvət-xorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 62-ci kitabındakı materiallar 2014-cü ilin aprel-may aylarını əhatə edir.

Nəşrin bu cildində Prezident İlham Əliyevin İran İslam Respublikasına, Çex Respublikasına, Gürcüstan sərəfələri zamanı keçirdiyi görüşlər, imzalanan sənədlər, mətbuat üçün bəyanatlar, habelə ölkəmizə səfər etmiş Fransa Prezidenti ilə apardığı danışıqlar barədə materiallar yer alıb.

Çoxcildliyin bu kitabına dövlətimizin başçısının Litva, Fransa, Səudiyyə Ərəbistanı, ABŞ, Qazaxıstan, İspaniya, Niderland, Rusiya və digər

ölkələrin, NATO, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların ölkəmizə gəlmiş yüksək vəzifəli şəxslərini, eləcə də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçısı olan nüfuzlu ictimai-siyasi xadimləri qəbul etməsinə dair informasiyalar daxil edilib.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Bu cildde, həmçinin ölkə rəhbərinin Xəzər Beynəlxalq Su Texnologiyaları sərəfəsi və konfransının, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarna müraciətləri dərc edilib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübü-

nün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin, Naxçıvanda muxtar respublikanın 90 illiyinə həsr olunmuş mərasimdəki çıxışının mətnləri, habelə muxtar respublikada, Ağdaş, Şamaxı və Bakıda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə informasiyalar 62-ci kitaba daxil edilib.

Oxucular bu kitabda dövlətimizin başçısının “The Business Year” nəşrinə müsahibəsinin mətni ilə də tanış ola bilərlər.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib. “Azərneşr” tərəfindən buraxılan 62-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.



Rəsmi xronika

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirlil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycanda dini toleranqlıq faktoru kifayət qədər möhkəm təməllərə söykənir

Əli Həsənov:
“Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”



Azərbaycanda dini toleranqlıq hər zaman yüksək səviyyədə olub və bu amilin özü tarixə əsaslanır. Ölkəmizdə dini dözümlülüyün, eləcə də, məzhəblərarası qardaşlığın mövcudluğu digər ölkələrə bir nümunədir. Ümumiyyətlə, dini etiqad azadlığı incə və həssas məqam olduğu üçün, bir çox ölkələr belə bir həssas məqamı yetərinə saxlaya bilmirlər. Lakin Azərbaycanda bu faktor kifayət qədər möhkəm təməllərə söykənir.

İstər xristianlıq, istər iudaizm, istərsə də başqa dinlərin bir-birlərinə qarşılıqlı hörməti əsrlər boyudur ki, Azərbaycanda mövcuddur

Əbəs deyil ki, digər sahələrlə yanaşı, ölkəmizdə dünyanın nüfuzlu din adamları da toplaşaraq, konfranslar və genişmiqyaslı tədbirlər keçirirlər. Bütün bunlar isə, yuxarıda qeyd edilən nüansları təsdiq etməkdədir. Çünki Azərbaycan bir sabitlik, sakitlik ölkəsi olaraq, özündə bütün məqamları birləşdirən bir sülh ölkəsidir. İstər xristianlıq, istər iudaizm, istərsə də başqa dinlərin bir-birlərinə qarşılıqlı hörməti, əsrlər boyudur ki, Azərbaycanda mövcuddur.

Bu arada, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun indoneziyalı jurnalistlərlə görüşü zamanı irəli sürdüyü fikirləri kifayət qədər əhəmiyyətli amillərə söykənir. Belə ki, Azərbaycanda yaşayan hər bir insan, hər bir vətəndaş öz dini etiqadını seçməkdə azaddır və bu, hər kəsin öz işidir. Məhz bu istiqamətdə fikirlərini irəli sürən Əli Həsənova görə, bəzi dindarların guya ölkəmizdə azanın qadağan olunması ilə bağlı iddiaları heç bir həqiqətə söykənmir. “Azərbaycanda azanın 500 metrədən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur”-deyə qeyd edən Azərbaycan Prezidentinin köməkçisi vurğuyayıb: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.

Azərbaycanda dini etiqadlara əməl edənlərə qarşı heç bir tələb irəli sürülmür, yaxud izahat alınmır

Əli Həsənova görə, bu qayda Azərbaycanda yüksək dini toleranqlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir: “Biz kiminsə orucluğu kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”. Göründüyü kimi, dünyəvi dövlət olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda dini etiqadlara əməl edənlərə qarşı heç bir tələb irəli sürülmür, yaxud izahat alınmır. Bütün bunların təməlində dayanan əsas mühüm məqam ölkəmizdə demokratik dəyərlərə göstərilən xüsusi diqqətdir. Bu baxımdan, ölkəmizə olan maraq daha da artır, eləcə də, Azərbaycana səfər edən müxtəlif inancılı xarici turistlər burada özlərini azad və firavan hiss edirlər. Ona görə də, Azərbaycan bundan sonra da bu istiqamətdə inkişaf edərək və bütün dünyaya nümunə olaraq göstərilən dövlət kimi öz əhəmiyyətini qoruyub-saxlayacaq.

Rövşən NURƏDDİNOĞLU

Albaniya Prezidenti və sabiq prezidentlər Azərbaycan Xalq Sümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət yayıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət ünvanlayıblar. Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Sərageldin, Albaniya Prezidenti İllir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlars, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşçenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət başçısı İvo Josipoviç, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşeləşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşçenko videoçarxda Azərbaycan xalqına təbriklərini çatdırıblar.

Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.



5 iyun 2018-ci il



İyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı davam edib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin ikinci günündə də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.

Festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub. Xatırladaq ki, Uşaq festivalı iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub.

Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada müxtəlif idman və incəsənət meydanları yaradılıb, uşaqlar küçə incəsənəti üçün ərazidə asfalt üzərində müxtəlif rəsmlər çəkib, kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yara-



təqdim edilib.

Uşaqlar şahmat oynayıb, idmanın müxtəlif növləri üzrə master-klaslar təşkil olunub. Heydər Əliyev Mərkəzinin parkında yaradılan maraqlı və sevilen zonalardan biri isə "Safari turu", "Mini ferma" olub. Burada azyaşlılar bir sıra heyvanlarla canlı tanış ola biliblər.

Qeyd edək ki, festivalın birinci günündə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şa-

dılıb.

Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar da quraşdırılıb. Cizgi filmlərinin qəhrəmanlarının iştirakı ilə nağıllar aləminə səyahət təşkil olunub. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər. Həmçinin azyaşlılar üçün uşaq yaradıcılıq mərkəzləri və studiyalarının çıxışlarından ibarət konsert proqramı

girdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Festival iyunun 2-də başa çatıb.

Azərbaycan ilə İran arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini söyləyib.

Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur. Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir.

Baş nazir deyib ki, ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildiren Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan "Xəzər" avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.

Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. "Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşdı. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə, bu, hər iki xalqın xeyrinədir", - deyərək İran Prezidenti Aparatının rəhbəri qeyd edib.



Hindistan səfiri: "Naxçıvanda sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir"



Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir. Bir sözlə, Naxçıvan iqtisadiyyatı gündən-günə güclənir. Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Hindistanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Sanjay Rana söyləyib. Sanjay Rana səfərinin məqsədi barədə danışaraq deyib: "Səfərimin əsas məqsədi əlaqələrimiz inkişaf etdirmək, mədəni, təhsil, iqtisadi sahələrdə əlaqələrin stimullaşdırılmasına şərait yaratmaqdır. Biz bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafını istəyirik".

Səfir muxtar respublikadakı bütün tarixi abidələrin mükəmməl şəkildə bərpa edildiyini də vurğulayıb. Onun ən çox diqqətini çəkən isə Əlinçəqala tarixi abidəsi olub. Çünki yüksəklikdə yerləşən bu abidənin bərpası hər bir insanda təəccüb doğurur. "İlk dəfədir ki, Əlinçəqalanı ziyarət edirəm. Çox qədim tarixə malik olan qalaya yeni həyat verilib və bərpa edilib. Bura çox maraqlı bir yerdir və turistlərin qədim tarix, möhtəşəm mənzərə görməsi üçün ideal bir məkandır. Çox şadam ki, ailəmlə bura gəlmək mənə qismət oldu. Pillelərlə qalxmaq insana ayrıca bir zövq verir. Göstərilən diqqətə və xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm", - deyərək hindistanlı diplomat vurğulayıb.

Qarabağdakı ermənilər Yerevana qarşı kütləvi etiraz aksiyalarına başlayıblar

Ermənistanın yeni hökumətinin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağdakı ermənilər kütləvi etiraz aksiyalarına başlayıblar. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Xankəndidəki etiraz aksiyalarını dayandırmmaq üçün Ermənistan Təhlükəsizlik Xidmətinin Yerevandan getmiş əməkdaşları ilə əhali arasında kütləvi qarşıdurma baş verib. Etirazçılar qondarma rejimin "polis rəisi" və "təhlükəsizlik xidmətinin rəhbəri"nin istefasını tələb ediblər. Küçələr bağlanıb, binalar mühasirəyə alınıb. Qondarma rejimin "rəhbərliyi" bəzi şəxsləri istefaya göndərməklə vəziyyəti sakitləşdirməyə çalışır. Lakin erməni mediası tezliklə yeni toqquşmaların başlayacağını yazır. Baş verən toqquşmanı şərh edən erməni siyasi şərhçi Sarqis Artsruni bildirib ki, Xankəndidəki rejim Yerevandakı köhnə iqtidarın gizli fəaliyyətidir. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağdakı rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. Yerevanda köhnə rejim dəyişdi, lakin eyni rejimin qalıqları Xankəndidə qalır. Əhalinin etirazının kökündə dərin səbəblər dayanır. Belə ki, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı reallaşdırır. Xankəndidəki vəziyyət daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Qondarma "Dağlıq Qarabağ respublikası"ni heç bir ölkə, hətta Ermənistanın özü tanımır. Ona görə də oradakı çaxnaşma heç bir beynəlxalq diqqət cəlb etməyəcək.



Azərbaycan təbii və texnogen fəlakətlərin qarşısının alınması istiqamətində beynəlxalq səyləri dəstəkləyir

İyunun 4-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Fəlakət Risklərinin Azaldılması üzrə Bürosunun Avropa regional ofisinin rəhbəri Paola Albrito ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Baş nazirinin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Əli Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib.

"Ölkəmizin yerləşdiyi coğrafi məkanda həllər riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır", - deyərək Baş nazirinin müavini bildirdi.

Paola Albrito Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, Bakının ona çox doğma gəldiyini, paytaxtımızda qədimliklə müasirliyin vəhdətinin onda xoş təəssürat yaratdığını söyləyib. Qonaq ölkəmizin də dəstəklədiyi və qoşulduğu Sendai sənədi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 7 global məqsədə xidmət edən bu proqramın icrası dövlətlər və cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.



"AXCP və "Milli Şura" rəhbərləri milyonlar qazanır, lakin saxta hesabatlar verirlər"

Hər kəsə bəllidir ki, AXCP və "Milli Şura"nın məqsədi anti-Azərbaycan mövqeyində dayanmaq və xaricdən aldığı maliyyə hesabına daxiləki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycan haqqında ayrı-ayrı beynəlxalq təşkilatlara və s. yalan məlumat ötürməkdir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Nostruzov bildirib ki, Azərbaycanı sevməyən qüvvələr öz məqsədlərini AXCP və "Milli Şura" vasitəsilə həyata keçirməyə çalışırlar: "Biz dəfələrlə demişdik ki, Azərbaycanda ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, uğurlu xarici və daxili siyasəti istəməyən xarici qüvvələr ölkəmizdə təxribatlar törətmək və ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər və bunu da müxtəlif şəxslər vasitəsilə maliyyə vəsaitinin ötürülməsi ilə həyata keçirməyə çalışırlar. Burada da xüsusi rol oynayan AXCP və "Milli Şura" adlandırılan dərnəkdir, hansı ki, tərəfdaşları da buranı tərk edib və bir qrupun monopoliyasına çevrilib".

S.Nostruzov qeyd edib ki, AXCP və "Milli Şura" ancaq iki məqsədə xidmət edir: Baş Prokurorluq və DİN AXCP-də yarım milyon dollara yaxın maliyyə pozuntusu aşkar etdi

"Bir - erməni lobbisi tərəfindən ayrılan, Azərbaycanı istəməyən ayrı-ayrı qüvvələr tərəfindən verilən maliyyə dəstəyi nəticəsində onların sifarişlərinin həyata keçirilməsi, iki - partiyanın üzvü belə olmayan, siyasətlə məşğul olmayan adamlara saxta yollarla siyasi mühacir adı altında sənəd vermək. Bunların da üstü açılıb, o pul gətirən insanlar da məsuliyyətə cəlb olunub. Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə bunu ifşa edib, lakin həmin insanlar bu prosesi davam etdirir və bunun da başında Əli Kərimli və "Milli Şura"nın rəhbərliyi dayanır. Milyonlarla pul qazanırlar, lakin bu məsələlər həttə öz yaxın ətraflarından belə gizlədilir və saxta hesabatlar verilir. İstintaq bu məsələ ilə bağlı iş aparır, son qərar istintaqdan asılı olacaqdır".

Mahmud Vaezi: "İran və Azərbaycan bölgədə sülh və əmin-amanlığın hökm sürməsinə istəyir"

İran və Azərbaycan bölgədə sülh və əmin-amanlığın hökm sürməsinə istəyir və bu istiqamətdə siyasət aparır. AZƏRTAC xəbər verir ki, bu fikri İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Bakıya yola düşərkən hava limanında jurnalistlərə deyib. Mahmud Vaezi bildirib ki, Azərbaycan və İran prezidentləri son 5 ildə 12 dəfə görüşərək qarşılıqlı əlaqələrin inkişaf istiqamətini müzakirə ediblər. Dövlətlər arasında imzalanmış sənədlər iqtisadi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük zəmin yaradıb.

Səfərinin məqsədi haqqında məlumat verən Mahmud Vaezi Azərbaycan rəsmiləri ilə görüşlərdə qarşılıqlı münasibətlərin perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini nəzərə çatdırıb.



5 iyun 2018-ci il

Azərbaycanın Baş naziri Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb



İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi - fəvqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomes ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, söhbət zamanı qonaq regionun ən qa-

baqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraqlı olduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında təmsil olunacaq



Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tiva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, iyunun 5-dən 7-dək Tivanın Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparacaqlar.

Aslan İsmayılova cinayət işi qaldırıldı

Hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb. Bu haqda məhkəmə orqanlarındakı mənbə xəbər verib. Məlumatda bildirilir ki, hüquqşünas haqda cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir. Belə ki, o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səsle buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Mənbə bildirir ki, zərblərin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.



Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin heyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib. Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPI-nin İstintaq Şöbəsinə ünvanlanıb. Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib.

Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yere getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 04 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar virtual sərgi açılıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq, Milli Arxiv İdarəsi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov AZƏRTAC-a bildirib. "Cümhuriyyətin fəaliyyətinə həsr olunan virtual sərgi Milli Arxivdə və Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb. Sərgidə Cümhuriyyətin fəaliyyətinin yalnız bir hissəsini əhatə edən sənədlər və fotosəkillər yerləşdirilib. Sənədlərin ardıcılığı mövzular üzrə qeyd olunub", - deyərək N.Eminov söyləyib.

İsraili ekspert Arye Qut RTVI beynəlxalq kanalında erməni nümayəndəsini susdurub

RTVI beynəlxalq televiziya kanalı: "Serj Sarkisyan, onun silahdaşları (Robert Koçaryan, Seyran Ohanyan və başqaları) Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı təşkil edərək törədiblər".

Yaxın Şərqi regionunda vəziyyət hər gün daha da gərginləşir və hər an partlayacaq barıt çəlləyini xatırladır. Vəziyyət yetərinə mürəkkəbdir və proqnozlaşdırılması müşkuldür. Bütün bunlar siyasətçilərdən və analitiklərdən bütün region dövlətlərinin, o cümlədən İsrail nümayəndələrinin bütün bəyanatlarına, bütün suallarına və onların hər bir addımına dərinləndirilmiş və ölçülüb-biçilmiş yanaşma tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının başçısı Arye Qut iyunun 3-də RTVI beynəlxalq televiziya kanalının populyar "İsrail həftə ərzində" analitik verilişinin efirində bildirib. Verilişdə erməni lobbicilərinin qondarma "erməni soyqırımı"nın tanınması barədə məsələni İsrail Dövlət Knessetində qaldırmaq cəhdləri müzakirə olunub. Qeyd edək ki, Arye Qut ilə bərabər, İsraildəki Erməni Evinin nümayəndəsi Vlad Melikyan da verilişdə iştirak edib.

<https://www.youtube.com/watch?v=77LwJo4eb8A&feature=youtu.be>

A.Qutun fikrincə, İsrail Knesseti sırf tarixi və mübahisəli olan bu məsələni qurdalama-malıdır. "Bu məsələdə təzadı və aydın olmayan məqamlar çoxdur, yalan məlumatlar və saxtalaşdırmalar çoxdur. Hər iki dövlətin arxivləri açması və alimləri masa arxasında otuzdurması lazımdır ki, onlar bu hadisələr barədə həqiqəti sənədlər və faktlar əsasında dünyaya göstərsinlər", - deyərək israili ekspert fikrinə aydınlıq gətirib.

A.Qut belə bir sual verir: "Mənə izah edin görürəm, biz qondarma "erməni soyqırımı"nın nəyin naminə tanınmalıdır? Ermənistanın və ermənilərdən xoş sözlər eşitmək naminəmi? Onsuz da bu sözləri eşitməyəcəyik. Yaxud deyirlər ki, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi borcu var. Mən sizdən soruşuram, söhbət hansı mənəvi məsuliyyətdən gəlir? İki il əvvəl Ermənistanın sabiq prezidenti Serj Sarkisyan faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmi surətdə açıb.

Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevrildə, biz susmamalıyıq. Deyin görək, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Hansı ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canını özünün qəhrəmanı adlandırma bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan kimi, şəxsən mənim üçün dözülməz ürək ağrısıdır".

A.Qutun sözlərinə görə, qondarma "erməni soyqırımı"nın tanınması barədə məsələ Azərbaycan üçün son dərəcə prinsiplial və kəskin məsələdir. O deyib: "Danılmaz faktıdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Ermənistanın işğalı nəticəsində ölkədə 1 milyondan çox qaçqın var. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onun silahdaşları - Sergey Oyanyan, Levon Ter-Petrosyan və başqaları Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı təşkil edərək törədiblər. 600-dən çox azərbaycanlı bir gecədə qətlə yetirilib".

Erməni diasporunun nümayəndəsi Vlad Melikyan bildirib ki, qondarma "erməni soyqırımı"nın tanınması İsrailə Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq. A.Qut onun sözlərinə çox sərt reaksiya verərək deyib: "Siz hələ bizim qarşımızda şərt qoyursunuz? Deməli, əgər İsrail erməni soyqırımını tanısa, Ermənistan onunla əməkdaşlıq edəcək? Ermənistan İsrailə nə təklif edə bilər?!"

Bu gün Azərbaycanda 30 minlik yəhudi icması yaşayır. Azərbaycan Prezidentinin göstərişi ilə son dörd ildə iki yeni sinaqoq, Cənubi Qafqazda ən böyük təhsil mərkəzi inşa edilib. Yəhudi icmasına misli görünməmiş qardaşlıq münasibəti var. Belə münasibəti Ermənistan da görə bilməzsiniz və bu da faktıdır. Antisemitizm məsələlərində ixtisaslaşan Antidiffamasiya Liqasının lap bu yaxınlardakı son məruzəsi təsdiq edir ki, Ermənistan antisemitizmin səviyyəsi MDB məkanında və Şərqi Avropa ölkələrində ən yüksəkdir. Özü də Ermənistan yəhudiləri barmaqla saymaq olar".

A.Qut belə bir ritorik sualla müraciət edib: "Yüksək vəzifəli israili siyasətçilər ölkələrimizin münasibətlərindəki bu çox müsbət trendi qırıb dağıtmağa və məhv etməyə hazırdırlar? Mən İsrail Prezidenti Reuven Rivlinlə, Knessetin sədri Yuli Edelşteynlə, İsrail hökumətinin bu mövzunu dəstəkləyən bəzi nazirləri ilə əsla razı deyiləm və soruşuram: "Biz bunu nə üçün və nəyin naminə etməliyik? İsraildəki erməni lobbisinin maraqları naminə, yoxsa Ermənistanın xoş münasibətini əldə etmək naminə? Onsuz da buna nail olmayacağıq. Bu gün biz bu soyqırımı tanıyıyıq, baxın görün Ermənistan və Ermənistan mətbuatında necə şiddətli antiisrail, antisemit isteriya baş alıb gedir. Onlar bütün günahı bizdə görürlər. Yazırlar ki, yəhudilər siyasi yalanla məşğuldurlar, onların əzəli xudbinliyi yenə baş qaldırır, "soyqırımı" anlayışını inhisara almağa çalışırlar. Mənə deyən görürəm, yəhudi xalqına bu münasibəti necə adlandırmaq olar?"

A.Qutun sözlərinə İsraildəki erməni diasporunun nümayəndəsi də təsdiq edib. A.Qut sözlünə davam edərək deyib: "Mənim ailəm Holokostu yaşayıb. Biz ailəmizin 40 nümayəndəsini itirmişik. Mənim heç bir mənəvi haqqım yoxdur ki, faşist rejiminin 6 milyon yəhudini məhv etdiyi Holokostu 1915-ci ilin faciəli hadisələri ilə müqayisə edim. Orada çoxlu yalan məlumat və saxtalaşdırma var. Türklər sübut etməyə çalışırlar ki, Osmanlı İmperiyası ilə müharibədə Rusiyani dəstəkləyən ermənilərin köçürülməsi nəticəsində 350 min erməni həlak olub, Ermənistan isə 1,5 milyon adamın həlak olmasından danışıq.

Bu səbəbdən hesab edirəm ki, həmin məsələ ilə İsrail Knesseti deyil, tarixçilər məşğul olmalıdırlar. Rəsmi Ankara dəfələrlə bəyan edib: "Ermənistan arxivləri açın, biz də Türkiyədə açarıq, beynəlxalq tarixçiləri dəvət edərək, onlar qərar qəbul edərlər, biz də onların hər bir qərarı ilə razılaşarıq. Mən israilin o siyasətçilərinə müraciət edirəm ki, onlar bu addımı atmaqla İsrail dövlətinin milli maraqları əleyhinə yönələn növbəti provokasiya törədə bilərlər. İsrailin o deputatlarına ki, bu gün onlar erməni lobbisinin maraqlarına rəvac verirlər və İsrail Dövlətinin milli və geosiyasi maraqlarını düşünmürlər", - deyərək Arye Qut RTVI beynəlxalq televiziya kanalının populyar "İsrail həftə ərzində" analitik verilişinin efirində fikrini yekunlaşdırıb.

Hər bir Azərbaycan vətəndaşının yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanın, bir müstəqil dövlət kimi, davamlı inkişafını şərtləndirən əsas amillərdən biri ölkədə ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlərin əldə edilməsidir. Etibarlı ərzaq təminatı, həm də ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən, iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir.

Sosial-iqtisadi aspektdə, ərzaq təhlükəsizliyi tələbatı təmin etmək qabiliyyətini, siyasi-iqtisadi prizmadan yanaşdıqda isə, bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar-sənaye potensialını səfərbərliyə almaq qabiliyyətini özündə ehtiva edir. Bununla yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm də xarici təhlükələrlə bağlamaq lazımdır və xüsusilə, qeyd etmək lazımdır ki, daxili amillərin təsir miqyası xarici amillərdən daha çoxdur. Məhz keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində, bütövlükdə, Azərbaycan iqtisadiyyatını, xüsusilə, aqrar-sənaye kompleksini tənəzzülə gətirib çıxarmış sərişətsiz idarəolunmanı deyilənlərə əyani misal göstərən olar. Etilaf etmək lazımdır ki, keçən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının ölkəmizdə həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının yardım mexanizmlərinin işlənilib-hazırlanması, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılması və bu qəbildən olan digər tədbirlər ərzaq təhlükəsizliyi sferasında daxili amillərin təsir miqyasının yalnız müsbət müstəvidə cərəyan etməsini şərtləndirdi.

MDB ölkələri arasında ən sürətli torpaq islahatları Azərbaycanda həyata keçirilib

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artımı, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə, əhalinin sayının sürətlə artması, iqlim dəyişikliyi, su ehtiyatlarının məhdudluğu ərzaq məhsullarının dünya bazarlarında qiymətlərini artırır. Hətta bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq.

Ekspertlərin fikrincə, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında aqrar sektorun rolu danılmazdır və böyükdür. Bu səbəbdən də, ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkədə aqrar sektorun inkişafının əsası qoyulub. Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib. Ölkəmizdə kənd təsərrüfatı istehsalçılarının yardım mexanizmləri formalaşdırılıb, hətta beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı ilə birlikdə, bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. Son illər Azərbaycanda kənd təsərrü-

Azərbaycanda qida təhlükəsizliyi prioritet hesab olunur

İstehlakçıların təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Dövlət Agentliyi monitoringə başlayacaq



fatı sahəsində çoxlu sayda yeni təsərrüfat subyekti yaradılıb və bu, eyni zamanda, milyonlarla insanın işlə təmin olunması, məşğulluq səviyyəsinin artırılması və işsizliyin aradan qaldırılması deməkdir. İnsanların aqrar sektordə çalışması, həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin aradan qaldırılması və yoxsulluğun azaldılması regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında da aparıcı yer tutur. Bu, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdə öz əksini tapır. Qəbul edilmiş normativlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edir. Həmçinin, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı" da, əsasən, regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsası təşkil edir və aqrar sektorla sıx bağlıdır.

Kənd təsərrüfatının inkişafı və məhsul bolluğunun təmin edilməsi üçün sahibkarlıq subyektlərinə dövlət tərəfindən yardımlar və güzəştlər edilir

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə subsidiyalar ayrılır və güzəştli kreditlər verilir. Eyni zamanda, "Aqrolinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılara mineral gübrələrin güzəştə satılması Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılara mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. İstehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin yuxarı həddi hər hektar əkin sahəsinə görə 80 manat məbləğində müəyyən edilib. Bundan başqa,



hər hektar buğda və çəltik səpinə görə 40 manat məbləğində yardım da verilir. İstehsalçılara, eyni zamanda, yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat məbləğində yardım ayrılır. Pambıq və tütün istehsalçılarna gəlincə, istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə, 0,05 manat məbləğində subsidiya verilir.

Ərzaq təhlükəsizliyi insanların öz sağlamlıq həyatını aktiv təmin etmək üçün lazımı həcmdə təhlükəsiz və qidalı ərzaq məhsullarına fiziki və iqtisadi əlçatanlığının mümkünüyüdür. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, 100-120 min hektarda pambıq ekilməsi və 200 min ton pambıq tedarükü, 37 rayonda inkişaf etdirilən baramaçılıqdan 1300 tona yaxın barama tedarük edilməsi, 13 rayonda salınan fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması, Abşeron və Bakıtrafi qəsəbələrdə badam bağlarının salınması, Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlərin görülməsi, yeni bağlar salınması, tütünün istehsalının artırılması, üzümçülük və şərəbçiliklə bağlı tədbirlər intensivləşdirilir.

Ölkəmizdə qida təhlükəsizliyinə xüsusi diqqət var və Qida Təhlükəsizliyi Dövlət Agentliyi ərzaq təhlükəsizliyinə dair normativ tənzimlənməni həyata keçirir

İnsanların qida təhlükəsizliyi məsələlərinin həllini nəzərdə tutaraq, ölkəmizdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və əsasnaməsi də təsdiq olunub. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimlənməni, dövlət siyasətini və tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu orqan qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tedarükü,

qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai işə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirmək üçün nəzərdə tutulub. İyul ayından etibarən Azərbaycanda ərzaq təhlükəsizliyinin uyğunluğuna dair monitoringlər başlayır və ərzaq təhlükəsizliyi zəncirinin bütün iştirakçıların monitoringi, məhz Qida Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Bakıda keçirilən Qida Təhlükəsizliyi üzrə I Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Konfrans zamanı bildirib ki, dövlət başçısının Sərəncamı ilə agentlik fəaliyyətinə iyulun 1-dən başlayacaq. Agentliyin fəaliyyətindən biri, təsərrüfat subyektlərinin monitoringi olacaq və təftiş, həmçinin, yoxlamalar Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yoxlama və dövlət nəzarət şöbəsinin əməkdaşları tərəfindən aparılacaq. Agentliyin məqsədi, təsərrüfat subyektlərinin beynəlxalq standartlara uyğunluğu və ölkə əhalisinin sağlamlığı məqsədilə, onlara dəstək göstərməkdən ibarətdir.

Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir və istehsal olunmuş məhsulların emalı, saxlanması və satışının təşkili mühüm məsələlərdən hesab olunur və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır. Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi respublikamızda torpağın hər qarışından düzgün və səmərəli istifadə etməyə, hər hektarın məhsuldarlığını xeyli artırmağa, kənd təsərrüfatı sahəsində daha yüksək nailiyyətlər əldə etməyə, əhalinin məşğulluq səviyyəsini yüksəltməyə və bütövlükdə, ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər, Azərbaycanın digər ölkələrə kənd təsərrüfatı məhsullarını davamlı ixrac edən bir dövlətə çevrilməsinə imkan yaradır. Bu baxımdan, istər ölkə daxilində, istərsə də Azərbaycanın hüdudlarından kənarında istehlakçılara təklif olunan məhsulların, ələlxüsus, kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət prioritet məsələ hesab olunur. Məhz bu səbəbdən də, qida məhsullarının təhlükəsizliyinə xüsusi önəm verilir və ərzaq təhlükəsizliyinə maksimum nail olmaq üçün müvafiq tədbirlər həyata keçirilir ki, bu da, ilk növbədə, istehlakçıların təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi deməkdir.

Şagirdlərin sağlamlığını necə qoruyacağıq?

Dərs ilinin bitməsinə az müddət qalır. Lakin bu, dərs ilinin problemlərinin bitməsi demək deyil. Şagirdlərin ağır dərs ilindən sonra 3 ay tətillə belə bəzən onların sağlamlığının bərpası üçün yetərli olmur. Bu gün orta məktəb siniflərinə daxil olduqda, uşaqların çoxunun gözündə eynək, onurğa sütununda problemlərin olduğunu görməzdən gəlmək mümkün deyil. Valideynlərin əksəriyyəti uşaqlara verilən dərs yükünün çox, əlavə kitablardan istifadəyə görə çantanın ağır olmasından şikayətlənərək, sadalananların nəticə etibarlı balacaların sağlamlığına mənfi təsir göstərdiyini bildirirlər. Həkimlərimiz də bunu etiraf edirlər. Məlumatlara görə, hazırda məktəblilər arasında görmə problemləri - ibtidai (I-IV) siniflərdə 29% - orta (V-IX) siniflərdə 25% - yuxarı (X-XI) siniflərdə 45% təşkil edir. Ekspertlər də həyəcan təbili çalaraq bu problemlərin yaranmasında dərs yükünün ağırlığının da rolunun olduğunu bildirirlər.

“Dərs yükünün artıq olması uşaqları istismar etməklə yanaşı, onun sağlamlığına ziyan vurmuş olur”




Təhsil üzrə ekspert Əjdər Ağayev mövzu ilə bağlı açıqlamasında bildirib ki, hazırda pedaqoji tələb belədir: “Müəllim dərs zamanı müxtəlif metodlardan istifadə edərək, uşaqlara həm bilik verməli, həm bacarıqları formalaşdırmalı, həm də onların müstəqil fikirlərini inkişaf etdirməlidir. Bunların hamısı dərs müddətində olmalıdır. Ya da, hər bir fənn üçün müəllim evə bir və ya iki tapşırıq verə bilər. Artıq vermək olmaz”.

Ekspertin sözlərinə görə, hansı müəllim evə artıq tapşırıq verirsə, o uşaqları istismar etməklə yanaşı, onun sağlamlığına ziyan vurmuş olur: “Əgər uşaqlar məktəbdən sonra da gedib evdə yalnız dərslə məşğul olursa, o zaman bu, həm uşağın sağlamlığına mənfi təsir göstərir, həm də özünü inkişaf etdirməsinə, düşüncəsini formalaşdırmasına, əylənməsinə vaxtı qalmır. Bəzi ölkələrin təhsil sistemində evdə tapşırıq verilmir. Çünki çoxlu ev tapşırıqları onun dərstdən gəlib bayırda yaşadığı ilə oynamasına, sosial inkişafına, dərslə olan marağına mane olur. Ümumiyyətlə, bu problemin kökündə çoxsaylı amillər var ki, onlardan da biri ibtidai siniflərdə tədris olunan fənlərin sayının artmasıdır. Elə fənlər var ki, onların tədrisinin ibtidai siniflərdə ehtiyac yoxdur”.

Bəzi dərslərin çox aşağı səviyyədə, qəliz dildə yazıldığını qeyd edən Ə.Ağayev söyləyib ki, şagirdlərin hansı əziyyət çəkdiyini təsəvvür etmək elə də çətin deyil: “Bütün bunlar azmış kimi, müəllimlər şagirdləri ev tapşırıqları ilə də yükləyirlər. İllər öncə məktəbə optik eynəkdə gələn uşaqları sayı barmaq sayı qədər idisə, hazırda indi eynək

taxan azyaşlıların, eləcə də qamət pozğunluğu olan uşaqların sayı kifayət qədərdir. Dərs yükünün çox olması uşaqlarda eyni zamanda aqresiya, nevroloji xəstəliklərə də səbəb olur. Çox təəssüf ki, müəllimlər metodikanı yaxşı bilmirlər. Kurikulumun təlim metodologiyasında ümumiyyətlə, evə tapşırıq vermək yoxdur. Əslində, onların evə verdiyi tapşırıqlar, elə sinifdəcə, müəllimin izahı ilə yerinə yetirilməlidir. Çox təəssüf ki, adına müəllim deyən, amma sözün əsl mənasında müəllim adına layiq olmayanlar şagirdləri kiçik yaşlarından onların fiziki baxımdan gücləri çatmadığı işə sövq edirlər. Uşaq dərs oxumalıdır. Amma bütün günü yox. Uşaq istirahət də etməlidir, öz həmyaşıdları ilə oynamaq da, maraqlı göstərdiyi digər qabiliyyətlərə də yiyələnməlidir”.

“Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır”



Səhiyyə Nazirliyinin Baş pediatri Nəsim Quliyev bildirib ki, uşaqların yaşayış tərzi nə qədər pozulursa, yuxarıda sadalanan problemlərin bir o qədər artımının şahidi oluruq. Onun sözlərinə görə, uşaqlar sağlam şəkildə qidalanmalı, onlara diqqət qayğı göstərməli, uzun müddətdən təbiətdən kənar qapalı şəraitdə yaşamamalıdır. Baş pediatri qeyd edib ki, məktəblərdə uşaqların oturuşuna, eləcə də onların dərs yükünə xüsusi diqqət yetirilməlidir: “Bəzən məktəblərdə bədən tərbiyəsi fənni keçirilmir. Uşaqlar bu dərstdən məhrum olmamalıdır”.

“Uşağın məktəb çantalarının ağırlığı



onun çəkisinin on faizinə bərabər olmalıdır. Boş çantanın çəkisi isə 1 kq-dan artıq olmamalıdır. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnir”,- deyir N. Quliyev deyib. Mütəxəssisin fikrincə, yeniyetmə yaşına qədər uşaqların həyat tərzi daha sərbəst olmalıdır: “Belə yaşlı uşaqlarda orqanizm tam formalaşmadığından onların həyat tərzi uşağa aid olmalıdır. Ümumiyyətlə, uşaqların azadlığını, onların haqqına ziyan gətirmək olmaz”.

Son dövrlərdə eynəkli və onurğa sütununda problemi olan uşaqların sayının artmasının bir neçə səbəbləri var: “Uşaqların yaşına görə qidalanması da vacib şərtlərdən biridir. Yaşına görə qidalanmadıqda uşaqlarda bir sıra problemlərə səbəb olur. Digər səbəb balacaların texniki avadanlıqlardan çox istifadə etmələridir. Bu məsələnin həllində həm müəllim, həm valideyn, həm də həkimlər birgə çalışmalıdır. Lakin təəssüf ki, cəmiyyətin elə qanunları var ki, bəzən biz vətəndaş olaraq onlara təsir edə bilmirik”.

“Müəllimlər təhsil metodikasını düzgün anlamadıqları üçün yükü uşaqların üzərinə atmağa çalışırlar”

Dərs yükünün çox olmasının uşaqların psixologiyasına təsirinə danışan Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılova söyləyib ki, əslində dərs yükü ağır olmur, sadəcə dərs yükünü

düzgün çatdırmayan müəllimlər var. Onun sözlərinə görə, hazırkı dövrdə uşaqların hər biri intellektual cəhətdən yüksək səviyyədə inkişaf etmiş olduğundan onlar dərsləri yeni metodlar, son texnologiyaya uyğun şəkildə öyrənməyi sevirlər: “Əgər təhsil verən müəllim, pedaqoq dərsi uşağın tələbatına, marağına uyğun formalaşdırma bilmirsə, o zaman bu, uşaqlar üçün ağır dərs yükünə bərabər olur. Hər bir insanın beyninin tutumu var. Bugünkü uşaqlar daha çox praktik cəhətdən öyrənməyi sevirlər. Lakin bizdə köhnə metodika ilə dərs keçən, uşaqlara özberçiliyi öyrədən müəllim var ki, onların verdiyi təhsil bilik yönümlü olduğu üçün bu uşaqları yorur. Amma müəllimlərin verdiyi təhsil inkişaf yönümlü, uşaqlarına marağı ilə üst-üstə düşdükdə o zaman şagirdlər dərsə daha maraqla yanaşırlar”.

Psixoloq söyləyib ki, hər bir uşağın özünün inkişaf tempi var: “Məktəbəqədər yaş dövründə bütün uşaqlar üçün aparıcı fəaliyyət növü onların müxtəlif oyunlar oynamasıdır. Oyun onlar üçün dünyanı dərk etmə, yeni bacarıqlar əldə etmək vasitəsidir. Buna görə də məktəbə yeni gedən uşaqlara müəllimlər tərəfindən güzəştlər edilməlidir. Bu, uşaqların təlim yaşına tam hazır olduğu dövrə qədər davam etməlidir. Uşaqların təlim fəaliyyətinə tam şəkildə hazır olması müxtəlif ola bilər. Müəllimlər hər bir uşağın inkişaf səviyyəsini nəzərə almalıdır”.

N.İsmayılova qeyd edib ki, bəzi müəllimlər təhsil metodikasını düzgün anlamadıqları üçün uşaqlara da yanlış təbiiq edərək yükü onların üzərinə atmağa çalışır.

Nailə Məhərrəmov

“The Japan Times”: Müsəlman dünyasında ilk demokratiyanın 100 illiyi qeyd olunur

Olkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “The Japan Times” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, qəzetdə səfir Gürsel İsmayilzadənin “Müsəlman dünyasında ilk demokratiyanın 100 illiyi qeyd olunur” adlı məqaləsi və Bakı şəhərinə aid fotoslar yerləşdirilib.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu, 2018-ci ildə AXC-nin 100 illiyinin qeyd edildiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, AXC müsəlman dünyasında qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövlət olub. Məqalədə G.İsmayilzadə bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir, o zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dövlət dili kimi təsdiq edilib, Azərbaycanın bayrağı və digər dövlət atributları qəbul olunub, Silahlı Qüvvələr yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanımaq üçün fəal xarici siyasət aparıb.

Məqalədə Azərbaycan Prezidenti



İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər də yer alıb. Sonra 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə qarşılaşdığı problemlərdən bəhs olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın dövlətçiliyinin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət

nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə söhbət açılıb. Məqalədə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları, mədəni proqramlar haqqında da məlumat verilib.

ABŞ-ın Ayova ştatında Azərbaycan Günü elan edilib

ABŞ-ın Ayova ştatının qubernatoru Kim Reynolds Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı bəyannamə imzalayıb. AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqi ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsəbiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.



dövlət katibi Pol Peyt tərəfindən də təsdiq edilib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yənidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşdır. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyi bildirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini elan edən qubernator Reynolds ayovalıları bu təbrikə və ən çox arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırır. Qeyd edək ki, bəyannamə Ayova ştatının

Vüqar Rəhimzadə: “Təəssüf ki, bu cür ədalətsizliklər münafiqənin həllini uzadır”

“Biz zaman-zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun fəaliyyətində, eyni zamanda, həmsədr ölkələrin münafiqəyə münasibətində bu cür qərəzli halların şahidi olmuşuq. Təbii ki, bu, yolverilməzdir. Çünki Minsk Qrupu münafiqənin həllində vasitəçilik etməlidir, hansısa tərəfin, xüsusilə də, işğalçının maraqlarını qoruyub saxlamalıdır, onun tərəfini saxlamamalıdır. Təəssüf ki, bu cür ədalətsizliklər, biganə münasibət münafiqənin həllini uzadır, konkret nəticələrin əldə olunmasına gətirib çıxarır.” Bu fikirləri KİV-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münafiqəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsini şərh edərkən bildirib.

Vüqar Rəhimzadənin sözlərinə görə, Rusiya XİN-in rəsmi Artyom Kojinin azərbaycanlı jurnalistin sualına verdiyi cavabın sonradan nazirliyin saytında “redaktə” edilməsi təəssüf doğurur: “Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi Artyom Kojinin “Paşinyanın qeyri-konstruktiv və ATƏT-in düzdüyü rəlsələrə uyğun gəlməyən bəyanat verməsi” barədə fikirlərini dəyişib, azərbaycanlı jurnalisti isə qınaq obyektinə çevirib. Görəsən, bunun səbəbi nədir? Yoxsa Rusiya XİN Paşinyandan çəkinir? Bəlkə bu bəyanatın arxasında başqa qaranlıq məqamlar var? Hər bir halda, Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir. Biz zaman-zaman Rusiya XİN-in ölkəmizə qarşı bu cür qərəzli münasibətlərinin şahidi oluruq və öz etirazımızı bildiririk. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münafiqəsi ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalı, ədalət prinsipini gözləməli və ikili standartlara yol verməməlidir.”

“Azəriqaz”: Bu il 241 çoxmərtəbəli bina qazlaşdırılıb

Bu ilin yanvar-may aylarında 241 çoxmərtəbəli binaya təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2018-ci ilin yanvar-may ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 241 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 11 min 575 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Mikayıl Müşfiqin xatirəsi ata ocağında yad olunacaq

İyunun 5-də Xızı rayonunun Sayadlı kəndində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək. Unudulmaz şairin ata ocağında təşkil olunacaq tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək, habelə Azərbaycan ədəbiyyatının əqidəsindən dönməyən görkəmli nümayəndələrini onlara tanıtmaktır. Poeziya bayramına çevriləcək tədbirdə Mədəniyyət Nazirliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də şairin ecazkar poeziyasının pərəstişkarlarının iştirakı nəzərdə tutulur.



“Seçkilər Türkiyənin iki əsrlik gələcəyini müəyyən edəcək”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin yeganə ümididir”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib. ABŞ-da yaşayan müsəlmanlarla görüşdüyünü qeyd edən Çavuşoğlu deyib: “Bir daha anladım ki, Türkiyə və Ərdoğan ümmətin yeganə ümididir”. Çavuşoğlu, ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyununda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırır: “Bu seçkilər Türkiyə üçün çox vacibdir. Türkiyə Respublikası tarixinin ən taleyüklü seçkisidir. 24 iyun yalnız 2023-cü ili deyil, Türkiyənin iki əsrlik gələcəyini müəyyən edəcək”-deyə, o bildirib.

5 iyun 2018-ci il

“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans işə başlayıb

Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub

Dünya AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbir Heydər Əliyev Fondu və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.



Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, dünya şöhrətli Siyasi Xadim, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədov açaraq, ənənəvi olaraq, keçirilən konfransın, ilk dəfə 10 il öncə Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib.

Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən alim vurğulayıb ki, Dahi Liderin zəngin irsi dünya filosoflarını bir araya gətirir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Azərbaycanı keçirilməsinin əhəmiyyətini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışan alim Dahi Liderin azərbaycançılıq məfkuresinin fəlsəfi və siyasi mənasının olduqca dərin olduğunu vurğulayıb.

Konfransda Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov çıxış edərək, mədəniyyətlərin dialoqunda fəlsəfinin xüsusi rolunu vurğulayıblar.

Tədbirdə “Qlobal dünyanın dəyər və etik tərkibi”, “Mədəniyyətlərə dialoq: fəlsəfi ənənələr və müasirlik”, “Mədəniyyət fenomenləri”, “XXI əsrin etnomilliliyi və dini tarixi ümumvəhdət fəlsəfəsi işığında”, “Qloballaşan dünyada fəlsəfə zəkası”, “Azərbaycan-Rusiya: koevalüsyon refleksiv-aktiv mühtit formalaşması imkanları” və başqa mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyası, Azərbaycanda multikulturalizm və tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi və mədəniyyətlərə dialoq fəlsəfinin rolu kimi məsələlər əksini tapıb.

Ənənəvi “Əliyev qıraqları” çərçivəsində təşkil olunan konfransın 5-də Fəlsəfə İnstitutunda işini davam etdirəcək.

NƏZAKƏT

SAKİT MƏMMƏDOV: “Xalq rəssamı adına layiq görülməyim aldığı mükafatlar sırasında mənim üçün ən alisidir”

Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndələrindən olan, yaratdığı əsərləri ilə dünyanı gəzib-dolaşan, hər bir tablosunda Azərbaycanın rəngini, nəfəsini hiss etdirən Sakit Məmmədovun yaradıcılıq yolu orijinal və olduqca zəngindir. Bu sənət almindən duyulan isti nəfəs böyük bir sənətkarın yaradıcılıq qalereyasının mahiyyətini əks etdirir. Opalizm üslubunun əsasını qoyan rəssam yeni bir məktəb yaratmışdır.



Onun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə, hərərlərdə kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasında. Bu günlərdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fəxri ad alanlar sırasında onun da ismi var. Rəssam Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın sevincinə şərik olaraq, onun yaşadığı hissləri oxuculara təqdim etmək qərarına gəlmişdir. S.Məmmədov böyük iftixarla Azərbaycan Prezidenti tərəfindən xalq rəssamı adına layiq görülməsini dilə gətirdi. “Xalq rəssamı adına layiq görülməyim mənim üçün olduqca gözəl bir hissdir”, - deyən rəssam bildirdi ki, Sərəncam imzalanan gün o, xaricdə - Türkiyənin İstanbul şəhərində Ulu Öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə iştirak etmişdir: “Dünyanın bir çox ölkələrinin ən yüksək mükafatlarına layiq görülmüşəm. Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabıt xacı, Min İlin Adanı Azərbaycanlı rəssam, Böyük Cəngavər Qızıl Ulduzu, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki və medalı, Avropa Təbii Elmlər Akademiyasının akademiki, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Beynəlxalq Cəngavər İttifaqının Senator Ulduzu, Leonardo Da Vinçi medalı, Almaniya Akademiyasının professoru, Dünya Rəssamlıq Akademiyasının medalı, Avropanın “Şərəf” ordeni, İtalyanın qızıl medalı və s. mükafat və adlarına layiq görülmüşəm. Amma Prezident Cənab İlham Əliyevin Sərəncamı ilə xalq rəssamı adına layiq görülməyim aldığı mükafatlar sırasında mənim üçün ən ali mükafatdır. Öz doğulduğum məkanda, yaşadığım vətəndə bu ad almaqdan şərəfli, qürurlu heç nə ola bilməz. Xalqa ləyaqətli xidmət, layiqli övlad olmaq gərəkdir ki, dövlətimiz də əməyini qiymətləndirsin. Mənim yaradıcılığımı belə yüksək qiymətləndirdiyinə görə, Prezidentimizə, Cənab İlham Əliyevə dərin minnətdarlıq hissimi bildirirəm”.

“Alın yazısını bəzən alın təriylə yumaq olar. Çünki Allah alın tərinə, zəhməti qiymətləndirəndi”, - deyən Sakit Məmmədovu istedad və zəhməti bu zirvəyə yüksəltdir. 60 illik ömür yolunda sənətə həsr olunan illər onu zirvədən-zirvəyə ucaldıb.

1978-ci ildə Əziz Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirən 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olan, 1987-ci ildə oranı da fərqlənmə diplomu ilə bitirən rəssam 30 ildən çoxdur ki, bədi yaradıcılıq fəallığı ilə məşğul olur. Rəssam dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. Onun sözlərinə görə, Türkiyədə, Rusiyada, Almaniya, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada və digər dünya dövlətlərində sərgiləri keçirilib. Müttəmədi olaraq, Azərbaycanda da fərdi sərgiləri təşkil olunur.

Sənətə bağlı həyat yolu onu daha da böyük uğurlara doğru aparır.

Zümrüd BAYRAMOVA

AZAL Bakıdan Daşkəndə birbaşa reys açır



İyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək. Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir.


Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifiyi təcəssüm etməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır. Aviaqatları AZAL-in kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri və callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaq olar.

“ASAN xidmət” onlayn hüquq xidməti həyata keçirəcək

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb. Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlanı bilərlər. Pilot layihə çərçivəsində ilk olaraq Gəncə “ASAN xidmət” mərkəzində yaradılmış e-hüquq kabinetinin digər “ASAN xidmət” mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.



Putin ABŞ-a qarşı yeni sanksiyalara imza atdı

Putin ABŞ və müttəfiqlərinə qarşı yeni sanksiya qərarı imzalayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Vladimir Putin ABŞ və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab tədbiri kimi yeni sanksiyalara imza atıb. Sanksiyalar Rusiyaya qarşı hər hansı düşmən addım atan ölkə və ya şəxsə aid edilir. Bu qərardakı əsas məqsəd iqtisadi və siyasi sanksiyalara qarşı Rusiyanı təhlükəsiz etməkdir.

Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət ediləcək


Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münafişəsi barədə daha çox erməni mövqeyini ifadə edən "Qafqaz üçlüyü" filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur. Aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər.



Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqə onun sovet dövründən

üzü bəri kinossenarilərinin çoxunda özünü bürüzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb. Musavat.com-un əldə etdiyi məlumata görə, artıq qaçqın təşkilatları, ziyalılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Xatırladaq ki, R. İbrahimbəyovun ssenaristi olduğu "Qafqaz üçlüyü" filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmde xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmışdır.



Təhmasib Novruzov

AZƏRBAYCAN DƏYƏRLƏRİNİN DAHA BİR ÖRΝƏYİ

Biz azərbaycanlıyıq. Ulu Öndərin məşhur kəlamlarından birini yenə xatırladım. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Böyük azərbaycanlının bütün kəlamlarında olduğu kimi, bu fikirlərin də arxasında böyük fəlsəfi yük dayanır. Niyə fəxr etməliyik azərbaycanlı olmağımızla? Bu milləti digər millətlərdən hansı xüsusi fərqləndirici amillər ayırır? Düşünürəm ki, elə son günlərdə Ermənistanda baş verənlər rəğmən Azərbaycanın və azərbaycanlıların sərgilədiyi mövqə bu suala verilməli olan cavablardan biridir.

Ötən əsrin əvvəllərindən başlayaraq, hər dəfə dünyada və regionda yaranan qarışıqlıqdan faydalanan ermənilər, xarici ağalarının köməyi ilə Azərbaycan türklərinin qanını axıdıb, yaranan şəraitdən tülküvari üsullarla istifadə edib və ərazimizdə özlərinə dövlət qurmağa (əgər onu dövlət adlandırmaq olarsa) nail olublar. Sonradan yenə sovet rəhbərliyinin siyasətinin nəticəsi olaraq gücsüz vəziyyətdə olan, bütün ixtiyarı əlindən alınan Azərbaycandan Zəngəzuru qoparmağa, Qarabağda "mədəni muxtariyyət" yaratmağa nail oldular. Nəhayət, arxadan zərbə vurmaq siyasətinin ana xəttinə çevirən bu tayfa ötən əsrin sonlarında da Azərbaycanda yaranmış kaos vəziyyətlərindən yararlandılar. 1991-ci ilin 20 noyabrında Qarakənd üzərində helikopter vuruldu, nəticədə, sadəcə, böyük dövlət xadimlərimizi itirmədik, həm də ölkə kaos vəziyyətinə düşdü. Hakimiyyət davası döyənələr isə bu kaosu daha da dərinləşdirdilər. Yəni hakimiyyətə gəlmək istəyənlərlə hakimiyyətini əldən vermək istəməyənlər yenəcə müstəqilliyini əldə etmiş gənc dövləti idarəolunmaz bir duruma sürüklədilər. Püşqada duran haylar yenə bu kaosdan yararlandılar. Kərkicahandan başlayıb Xocalıya qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini ələ keçirdilər, yüz minlərlə günahsız insanları qətlə yetirdilər və yurdundan didərgin saldılar. 1992-ci ilin mayında yenidən ölkədə kaos vəziyyətinin yaranmasından istifadə edib, alınmaz qala Şuşanı və Laçını işğal etdilər. 1993-cü ilin qışında hakimiyyətdə yaranan növbəti böhrandan da yararlandılar. Ağdərəni, Kəlbəcəri və Ağdamın bir neçə kəndini ələ keçirdilər. Nəhayət, həmin ilin iyun hadisələrinin Azərbaycanı məhv sürükləyən kaosundan daha geniş istifadə etdilər və bir-birinin ardınca altı rayonu işğal elədilər. Bütün bunları sadalamaqda məqsədim var. Bizim ataların məşhur deyimi var: kişi yıxılana balta çalmaz. Kişiliyin, mərdliyin nə olduğunu bilməyən ermənilər həmişə, məhz Azərbaycanın bürüməsindən yararlanıb, yurd yerlərimizə sahib çıxıblar. Bizlər isə, həmin atalar misalında deyildiyi kimi, Ermənistanda son aylar yaranan kaosdan, qarışıqlıqdan istifadə edib, başı hakimiyyət davasına qarışan bu siyasizlərə qarşı heç bir addım atmadıq. Halbuki dünyada çoxları Azərbaycanın bu durumdan istifadə edəcəyini, hərbi əməliyyatlara başlayacağını gözləyirdilər. Ancaq milli mentalitetinə uyğun olaraq Azərbaycan yıxılana (onsuz da, həmişə yıxılı olan millətin yıxılmağından danışmaq da bəlkə münasib deyil) balta çalmağı milli məniyyəni sığışdırmadı. Yəni biz savaşa da türk mərdliyi nümayiş etdiririk. Zənnimcə, bu fakt bəzi dünya dövlətlərinin də diqqətinə çatdırılmalıdır. Bəlkə həmin xarici güclər erməni xisləti ilə Azərbaycan-türk xislətinin fərqi anlamaq istədilər və bəlkə o zaman vicdanlarına nəşə sizdi! Bəlkə...

"DQR"-də baş qaldıran iğtişaşlar Paşinyanın sifarişidir

Yaxud erməni baş nazirinin bu postda uzun müddət qala bilməyəcəyini sübut edən faktlar hansılardır?

Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tanınması tələbini irəli sürməsi bir daha onun münafişənin həlli ilə bağlı radikal mövqeyindən xəbər verir. Digər tərəfdən, qondarma "respublika"da son günlər baş verən iğtişaşlar, xüsusilə güc strukturlarının istefası tələbi, həm də belə deməyə zəmin yaradır ki, artıq Paşinyan Serj Sarkisyanın qalan Qarabağ klanını da silib-süpürmək niyyətindədir.

Məhz bu amil onun separatçı respublikanın rəhbərliyini dəyişdirərək, oraya öz adamlarını yerləşdirmək, sonradan isə "DQR"-in danışıq apararı tərəfə yönəltmək marağını ortaya qoymağdadır. Hələ müxalifətdə olarkən, daim Robert Koçaryan və Serj Sarkisyanı münafişədə tutduqları mövqeyə görə tənqid edən Paşinyan aprel döyüşləri zamanı hər nə qədər də real olmasa da, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin müstəqilliyinin tanınmasına tərəfdar olmuşdu.

Paşinyanın ard-arda buraxdığı siyasi səhvləri onun baş nazir postunda çox qalmayacağından xəbər verir

Ona görə də, belə qənaətə gəlmək olar ki, onun bu barədə fikirlər yürütməyə cəhd göstərməsi Paşinyanın danışıqlar prosesini pozmaqda maraqlı olduğunun göstəricisidir. Həmçinin, N.Paşinyan Azərbaycanın işğal altında olan ərazisinə səfər etməklə hər şeyin əvvəlki kimi olacağını nümayiş etdirməyə çalışıb.

Başqa tərəfdən, erməni baş nazirinin Gürcüstan səfəri zamanı ermənilərin kompakt yaşadığı Çavaxetiyaya səfər etməsi və oradakı kütlənin yalnız Ermənistanın bayrağını qaldırması, bir daha belə deməyə zəmin yaradır ki,



cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər

Çünki işğalçı ölkədə "məxməri inqilab"ın eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Dağlıq Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin əhyasını vurur. Bununla paralel, işğal olun-



Paşinyanın ard-arda buraxdığı siyasi səhvləri onun baş nazir postunda çox qalmayacağından xəbər verir.

Daha bir məqam Paşinyanın buraxdığı səhvləri ərəfəsində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin mayın 16-da Naxçıvana səfərində irəli sürdüyü qətiyyətli bəyanatlarıdır. Daha dəqiq desək, Ermənistanın yeni hakimiyyətinin sərt ritorikası fonunda İrəvanın 50 km.ə işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin Naxçıvandan birbaşa Ermənistanı yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi...

İşğalçı ölkə bilməlidir ki, təkə Dağlıq Qarabağ

muş ərazilərimizdə hərbi təlimlər keçirirlər. Göründüyü kimi, rəsmi İrəvanın həm siyasi, həm də hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçımızın, məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, İrəvana bu istiqamətdən də təkə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkə Dağlıq Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər. Məhz bu kimi amillər Nikol Paşinyanın siyasi ölümünü sürətləndirməkdədir. Onun hakimiyyəti qısamüddətli olmaqla yanaşı, həm də Ermənistanı düşdüyü dalana daha sərt şəkildə sıxışdıracaq.

Rövşən RƏSULOY

5 iyun tarixi Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur

Müasir dünyamızı narahat edən məsələlər sırasında zəngin və fərqli ətraf mühitin və planetimizin qorunması diqqətdədir. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdır. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək, planetimizə görə məsuliyyət daşıyırlar. Bioloji müxtəlifliyin, həyatımızı sağlam, maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub-saxlanmasına dünya ictimaiyyəti töhfələrini verir. Dünya ölkələrini düşündürən prioritet sahələrdən hesab olan ekoloji mühitin qorunması üçün irqindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq hər bir insan təbiəti sevməli, ondan qayğı və nəvazişini əsirgəməməlidir.

İyirmibirinci yüzillikdə bu məsələ qloballaşdıqından, demək olar ki, dünyanın hər bir nöqtəsindən həyəcan səsi eşidilir. 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadimi BMT-nin Baş katibinə ünvanlanan müraciətdə "ya biz çirkənməni qurtarıq, ya da çirkənmə bizi qurtarar", - yazaraq bəşəriyyətə ətraf mühitin çirkənməsi barədə xəbərdarlıq etmişdilər. Müraciətdən sonra 5 İyun Ümumdünya Ətraf Mühit Günü qeyd olunması 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edildi. Baş Assambleyanın bu sessiyasında BMT sisteminə BMT Ətraf Mühit Proqramı yaradıldı. İndi hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

Müasir dövrimizdə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ətraf mühitin qorunması diqqət mərkəzində olub. Təbii ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zərurətə çevirib.

ÖLKƏMİZDƏ EKOLOGIYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ MÜHÜM QANUNLAR VƏ

QƏRARLAR QƏBUL EDİLİB

Ulu Öndər Heydər Əliyevin zəngin mədəni sərvətlərimizə - yaşillığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibəti Onun azərbaycançılıq ideyasının tərkib hissəsinə daxildir.

Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və itfihar hissi keçirir, onun torpağının, havasının, landşaftının qorunub-saxlanması və zənginləşdirilməsini tələb edirdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Təsədüfi deyil ki, məhz Ümummilli Liderin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilib və bu sahədə çox böyük dəyişikliklər həyata keçirilib.

Belə ki, müstəqillik əldə ediləndən sonra respublikada bir sıra struktur islahatları aparılıb, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən bir-birini təkrarlayan bir sıra komitə və birliklər ləğv edilərək, onların bazasında Prezidentin 23 may 2001-ci il tarixli 485 sayılı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illər ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olub. Həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində məqsədyönlü siyasət yürüdü. İri su hövzələrinin yaradılması, torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərinin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora və faunasının qorunub-saxlanması və inkişaf etdirilməsi məqsədilə respublikada Şirvan, Ağ göl, İsmayıl, Bəsitçay və s. dövlət qoruqları və yasaqlıqlarının yaradılması, Abşeron zonasında və Gəncədə iri yaşillıq massivlərinin salınması, şəhər və rayonları

mızda nəhəng sutəmizləyici qurğuların, böyük dənizlərin inşa edilməsi, məhz Heydər Əliyevin zəhmətinin bəhrəsi idi.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan istifadə olunması istiqamətində məqsədyönlü siyasətini 1993-cü ildə yenidən hakimiyyətə qayıdırdıqdan sonra Heydər Əliyev davam etdirdi.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev hər sahədə olduğu kimi, ekoloji istiqamətdə də Ulu Öndər Heydər Əliyevin dəstəxtini davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrini sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər dövlət proqramlarında ətraf mühitin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə milyonlarla ağac əkilib, yeni parklar salınıb, ətraf mühit çirkəblərdən və tullantılardan təmizlənilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı"nın layihəsi hazırlanıb ki, bu da ölkədə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına töhfələrini verməkdədir.

"TƏBİƏTİN GÖZLƏMƏK ÜÇÜN VAXTI YOXdur"

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialog Təşəbbüsü - İDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ətraf mühitin qorunması sahəsində önəmli layihələr həyata keçirilib. Leyla Əliyeva "Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik", - deməklə ətraf mühitin mühafizə-

si, planetimizin üzvləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasının vacibliyini diqqətdə saxlayıb. İDEA-nın reallaşdırdığı layihələr sırasında "Bir planet - bir gələcək", "Böyük Qafqaz beşliyi" və s. əhəmiyyətlidir. İDEA Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmağı və yox olmaq təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub-saxlanması üçün konkret layihələr həyata keçirib. "Təbiətin gözlemək üçün vaxtı yoxdur", - deyən Leyla xanım Əliyeva məhv olmaq təhlükəsi ilə üzvləşən heyvanların yox olmasının qarşısını almaq məqsədi ilə ardıcıl tədbirlər həyata keçirir. İDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur ayı, imperator qartal, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşliyi" layihəsini həyata keçirir.

İDEA-nın "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!" deyəsi ilə ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, kiparis, Şərqi çinarı və digər ağaclar əkilib. İDEA "Eko Ev" adlı layihəsi çərçivəsində isə enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan tədbirlər reallaşdırılıb.

Müasir dövrimizdə artan enerji istehlakı və bununla əlaqədar atmosferdə karbon qazının miqdarının çoxalması ozon qatında dəliyin yaranmasına və böyüməsinə səbəb olur. Bu problem də Yer kürəsinin gələcəyi üçün çox böyük fəsadlar törədə bilər. İDEA Ətraf Mühit Kampaniyası atmosferin çirkənməsi ilə mübarizə üsullarını araşdıraraq, yeni layihələrin müəllifinə çevrilib.

Xəzər dənizinin ekoloji vəziyyəti, onun zəngin faunasının qorunması məqsədi ilə İDEA dəniz, ətraf mühit üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və İDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik "Ekoloji Menecment" dərs vəsaiti də elə ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, bu sahələrin lazımı səviyyədə qorunmasında əhəmiyyət daşıyır. Əlbəttə ki, bu gün ekoloji mühitin təmizliyindən danışırsaq, demək, onun mühafizə və müdafiəsi, Azərbaycan təbiətinin qorunması hər birimizin borcu və vəzifəsidir.

Zümrüd BAYRAMOVA

Enerji siyasəti milli təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyətə malikdir

Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində həyatımızın bütün sahələrində iqtisadi inkişafa və siyasi sabitliyə nail olunub. Hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik olan enerji sisteminin qurulması və inkişaf etdirilməsi dövlətimizin əsas quruculuq işlərindən olub. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz Dahi Öndərin təşəbbüsü və bilavasitə, rəhbərliyi ilə 30 il ərzində ölkəmizin energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş və beləliklə də, enerjisistemin real imkanları iki dəfədən çox artırılmışdır. Hələ 20 oktyabr 1981-ci ildə "Azərbaycan" İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə, rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da, Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 sayılı Sərəncamı ilə həmin tarixin ölkəmizdə "Energetiklər Günü" kimi təsis edilməsi isə milli energetika salnaməmizinin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Hədəf Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaqdır

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti öz müsbət nəticələrini verməkdədir. Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönələn siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 22-də Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun yüksək gərginlikli avadanlıqlar zavodunun açılışı olub. Prezident İlham Əliyev zavodla və istehsal prosesi ilə tanış oldu. Bununla bağlı müəyyən tövsiyələrini və tapşırıqlarını verib. Ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığıma və sınaq sahələrindən ibarətdir. Zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların, o cümlədən, güc transformatorları üçün izolyasiya detalları, yüksək gərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kəblər və transformator buraxılışında istifadə olunan digər hissələrin istehsalı mümkündür. Bu məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar əvvəllər xarici bazarlardan alınır. Zavodun sınaq laboratoriyası da müasir səviyyədədir. Burada yerli mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə transformator, yarımstansiya və digər elektrik avadanlıqlarının istehsalında yerli



Azərbaycanda müstəqil enerji sisteminin formalaşması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır

materiallardan istifadə olunması nəticəsində lokalizasiya səviyyəsi 70-90 faizə çatacaq ki, bu da buraxılan məhsulların maya dəyərinin aşağı düşməsinə, idxaldan asılılığın və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Zavodda 310 yeni iş yeri açılıb.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerji sisteminin təhlükəsizliyi təmin edilmiş və qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan yaranmışdır. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə, stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaqın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü"nin yaradılması istiqamətində görülmüş işlər, bu baxımdan, mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində Azərbaycan tərəfindən 500kV-luq Samux-Qardabani elektrik xətti, Gürcüstan tərəfindən 500/400/220 kV-luq "Axaltsixə" yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400kV-luq yüksək gərginlikli elektrik xətti çəkilərək, istismara verilmişdir. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə 700 Mvt-a qədər elektrik enerjisinin ixracını təmin edəcəkdir. Bütün bunları ümumiləşdirərək, belə qənaətə gəlmək olar ki, Azərbaycan neft və qazla yaratdığı enerji dəhlizlərinin imkanlarını elektrik enerjisi vasitəsilə daha da möhkəmləndirməyi enerji siyasətinin mühüm xətlərindən biri kimi müəyyənləşdirmişdir.

Bölgələrdə yeni elektrik stansiyaları qurulub

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər nəticəsində müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması və digər zəruri tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur. "Azərbaycan" İES-də yenidənqurma işləri 1,2,3,4,5, 6, 7 və 8-ci enerji bloklarında başa çatmışdır. Bununla da stansiyanın imkan gücü 2000 Mvt-dan 2600 Mvt-a yüksəlmişdir.

Ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektinin fasiləsiz və etibarlı enerjiyə çıxışının, enerji təhlükəsizliyinin təmin edilməsi və yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addım kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamını qeyd etmək olar. Milli energetikamızda yeni eranın başlanğıcını qoymuş Dövlət Proqramı ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə, bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd və energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən də geniş istifadə olunur. Bu məqsədlə hidroenergetikanın inkişafı, o cümlədən, kiçik su-elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. İlk hesablamalara görə, respublika ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovatsaattır. Kiçik su-elektrik stansiyalarının nəzəri potensialı isə 28 milyard kilovatsaattır. Ümu-

miyyətlə, çaylar üzərində və su təsərrüfatı obyektlərində orta hesabla 280 kiçik su-elektrik stansiyasının tikintisi mümkündür. İlk hesablamalara görə, onların ümumi gücü 700 Mvt, enerji istehsalı isə 3,5 milyard kilovatsaat təşkil edir. O cümlədən, yaxın gələcəkdə səmərəliliyinə görə, 36 su-elektrik stansiyasının tikintisi daha məqsədəuyğundur.

Azərbaycan elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirir

Həyata keçirilən məqsədyönlü enerji layihələri çərçivəsində "Göyçay-1", "Balakən-1" və "Qusar-1" kiçik su-elektrik stansiyaları yaradılmışdır. Bu işlər davam etdirilməkdədir. Hazırda bölgələrdə dağ çayları və kanalların üzərində kiçik su-elektrik stansiyalarının tikintisi üzrə, ilkin olaraq, toplam gücü 16,3 Mvt olan kiçik su elektrik stansiyalarının tikintisini uğurla başa çatdırılmışdır. Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər, aparılmış islahatlar elektrik enerjisine tələbatını tam ödəməklə, Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirmişdir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənməmişdir. Respublika üzrə iri və kiçik su-elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda, atmosfərə atılan karbon qazının miqdarının nəzərəcarpacaq dərəcədə azaldılmasına imkan verəcəkdir.

Respublikanın enerji sistemində gərginliyi 110 kilovolt və ondan yüksək olan 200-dən artıq yarımstansiya vardır. Eyniadlı elektrik verilişi xətlərinin ümumi uzunluğu 8 min kilometrəndən artıqdır. Gərginliyi 35 kilovolt və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min kilometrəndən çoxdur. Bu qəbildən olan 220 kV-lik Şirvan-Xırdalan xətti 60-cı illərdə, Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri 1968-71-ci illərdə, 1-ci və 2-ci Abşeron EVX, 4-cü və 5-ci Mingəçevir, 3-cü Şirvan EVX-ləri isə 80-ci illərdə istismara verilmişdir. Göründüyü kimi, həmin elektrik verilişi xətləri uzun müddət istismar edildiyindən, köhnəlmişdir ki, bu da, öz növbəsində, enerjisistemin işinə mənfi təsir göstərir. Bu səbəbdən də, istehsal olunan elektrik enerjisinin istehlakçılara verilməsi işinin keyfiyyətini daha da yaxşılaşdırmaq, bu sahədə digər lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Əminliklə demək olar ki, energetiklərin qarşısına qoyulan vəzifələr uğurla və ləyaqəncə yerinə yetirilməkdədir. Bu isə, milli təhlükəsizliyin təminatı, ən əsası isə yüksək səviyyədə qorunması deməkdir.

Gülyana Ağakərimova

Yazı "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdikləri fərdi jurnalist müsabiqəsi üçün

5 iyun 2018-ci il

Satılan, alınan müxalifət - realıq budur



sı illər öncəyə söykənir.

Hələ o zaman artıq müxalifətin tanınmış bəzi simaları "Milli Şura"nı Rusiyanın projesi adlandırdılar və kənara çəkildilər

Hələ 2013-cü ilin prezident seçkilərindən qabaq Rusiyanın qaranlıq dairələrində, gözlənilmədən Azərbaycan ətrafında müzakirələr bir nömrəli mövzuya çevrildi. Məsələn, bazar adamı kimi tanınan və siyasətdə naşı olan, sifarişlərini gözübağlı şəkildə həyata keçirən Söyün Sadiqov hakimiyyətə qarşı sərt bəyanatlar verməyə başladı. Bunun davamı olaraq, "Milyarderlər İttifaqı" ortaya çıxdı və hər zaman hakimiyyətə sadıqlıq nümayiş etdirən Abbas Abbasov

kimi şəxslər belə əks-cəbhəyə keçdilər. Bu isə vəziyyətin kifayət qədər kritik olduğunu göstərirdi. Amma Azərbaycan hakimiyyətinin vaxtında prosesə qoşulması səbəbindən, "Milyarderlər İttifaqı" cəmiyyətdə özünə yer tuta bilmədi. Buna görə Rusiya planını dəyişdi və Rüstəm İbrahimbəyov rus rublunun sahibinə çevrildi. Hələ o zaman artıq müxalifətin tanınmış bəzi simaları "Milli Şura"nı Rusiyanın projesi adlandırdılar və kənara çəkildilər. R.İbrahimbəyov isə, artıq kisenin ağzını açmışdı və özünə AXCP və Ə.Kərimli simasında dəstək də tapmışdı. Bu biri tərəfdən ruslarla qohumluğu olan Eldar Namazov da həmin layihəsinin bir nömrəli fiqruna çevrilməkdə idi. Lakin təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti prinsipiallıq göstərdi və Rusiyanın qaranlıq qüvvələrinə məlum oldu ki, müxalifət onun istədiyini verə bilməyəcək.

Piyada rolunda çıxış edən, satılan və alınan müxalifət özünü birdəfəlik dəfn etdirib

Qeyd edək ki, artıq Qərb və ABŞ da uzun müddət dağıdıcı müxalifətə müxtəlif istiqamətdə dəstəklər göstərsələr də, bunun heç bir nəticəsinə görə bilmədilər. Sonradan bir sıra Qərb fondları "Milli Şura"ya müəyyən yardımlar etməkdən vaz keçdilər. Çünki onlar da Cənab İlham Əliyevə alternativ olmadığını bildirdilər.

Digər tərəfdən, radikal və iranmeyilli dindarların da müxalifətə meyillənməsi ABŞ-i narahat etdi. Bütün seçkilərdə aktivlik göstərən və maliyyə ayıran "Soros" fondu da, necə deyirlər, realıqı dərk edib, yaxasını kənara çəkdi. Çünki ortada digər faktorlar var. Bu faktorlardan biri və ən əsası isə Azərbaycanın regional və beynəlxalq layihələrdə təşəbbüskar rolunda çıxış etməsidir. Bu gün reallaşdırılan hər bir layihə Azərbaycanın dinamik inkişafının və qüdrətlənməsinin bariz göstəricisi olaraq qiymətləndirilməkdədir. Bir çox Qərb və digər şirkətlərin maraqları bu layihələrdən bəhrə götürmək istəyidir ki, bunun üçün Azərbaycanla daha isti münasibətlər qurulmalıdır. Belə olan halda, Azərbaycan üzərinə götürdüğü öhdəliyi yerinə yetirərək, bu gün Qərbin enerji təhlükəsizliyini təmin edə bilər. Beləliklə, göründüyü kimi, böyük oyunlarda piyada rolunda çıxış

edən, satılan və alınan dağıdıcı müxalifət özünü birdəfəlik dəfn etdirib. Artıq onları nə rus rublu, nə ABŞ dolları, nə Qərb avrosu, nə də dirhəm və tümenlər xilas edə bilməyəcək.

Rövşən RƏSULOVA

Kabildə partlayış: 14 nəfər ölüb, 17 nəfər yaralanıb

Kabildə universitet yaxınlığında baş verən partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. AZƏRTAC xəbər verir ki, TOLONews telekanalının yaydığı məlumata görə, partlayış ilahiyatçı alimlərin ölkədəki vəziyyətlə əlaqədar fəva vermək üçün yığışdığı qadını tərk etdikləri vaxt törədilib. Ölənlər arasında 7 din xadiminin və təhlükəsizlik xidmətinin 4 əməkdaşının olduğu bildirilir. Polisin məlumatına əsasən, partlayıcı qurğu terrorçu-kamikadze firəndən işə salınıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

Qaçırılmış avtomobillər qısa müddətdə tapılıb

Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzi" Xidmətinə Suraxanı rayonu ərazisindən avtomobilin qaçırılması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla saat 17 radələrində Bakı şəhər sakini Rəşad Yusifiyyə məxsus "VAZ-2107" markalı avtomobilin Ramana qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin paytaxt sakini Səfa Eynullayev tərəfindən qaçırıldığını və Bülbülə qəsəbəsi ərazisində idarə edilərkən aşırıldığını müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə S.Eynullayev saxlanılıb. İyunun 3-də Gədəbəy Rayon Polis Şöbəsinə Novosaratovka kəndi ərazisindən Sonalar kənd sakini Süleyman Aliyevə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə kəndin ərazisində şüşələri sındırılmış vəziyyətdə tapılıb. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Novosaratovka kənd sakini Emin Musayev saxlanılıb. Onun avtomobili qaçırıldıqdan sonra şüşələrini daşla sındırması, həmçinin münafiqə zəminində S.Aliyevi döyməsi də müəyyən edilib. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

"Əli Kərimli özünü xuliqan kimi aparmağa belə hazırdır"

Niyaməddin Orduxanlı: "Bunun əsas səbəbi Rusiyanın və İranın Əli Kərimli ilə əməkdaşlıq etmələridir"

- Niyaməddin bəy, artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 400 12 min məbləğində ABŞ dolları alıb. Bu faktın özü ona qarşı cinayət işinin qaldırılması üçün əsas olacaqmı?

- Baş vermiş maliyyə maxinası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatı var. Artıq ittiham olunan və haqlarında həbs qətimkan tədbiri seçilmiş şəxslər var. Bu da, o deməkdir ki, artıq cinayət hadisəsi baş verib. Bu məsələ ilə bağlı dövlət orqanları müvafiq addımları atıb. Bir sözlə, bu məsələ araşdırılır və hazırda istintaq gedir. Azərbaycan dövləti hüquqi-demokratik dövlətdir. Əgər bu məsələ ilə bağlı dəlillər, sübutlar və digər faktlar olmasaydı, qeyd etdiyim dövlət qurumları bu cür cinayət işini açmazdılar.

- Sizcə, iş birliyinin əsası nə zamandan qoyulub və burada məqsəd nə idi?

- Bildiyiniz kimi, 2013-cü il prezident seçkilərində Rusiyanın qaranlıq dairələri dağıdıcı xislətli partiyaları bir araya toplamışdır. Onların da başında bu gün Rusiyada oturan, dünya ermənilərinin xeyrinə təbliğat apararaq və kino çəkən Rüstəm İbrahimbəyov dayanırdı. Çünki "Milli Şura"nı, məhz Rüstəm İbrahimbəyov yaratmışdır. Həmin Rusiyanın layihəsi olan "Milli Şura"



Müsaibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır

seçkilərdə fiaskoya uğradı. Yeni "Milli Şura" Azərbaycan xalqının və cəmiyyətinin ciddi dəstəyini qazana bilmədi. Bundan sonra Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadı və bunun müqabilində, Ə.Kərimli "Milli Şura"nı idarə etmək funksiyasını öz üzərinə götürdü. Bu gün də R.İbrahimbəyov, "Milli Şura"da fəxri sədr vəzifəsini daşıyır. Hər kəs də çox gözəl bilir ki, "Milli Şura"ya rəhbərlik edən Ə.Kərimlidir. Cəmil Həsəni isə, orada Ə.Kərimlinin tapşırıqlarını yerinə yetirməklə məşğul olur. Belə bir vəziyyətdə Rusiyanın layihəsi olan "Milli Şura"ya Rusiyadan maliyyə axını gözlənilən idi. Baş verən cinayət də bundan qaynaqlanırdı. Hüquq-mühafizə orqanlarının əlində kifayət qədər sübutlar var.

- Əli Kərimlidən bir alət kimi istifadə olunduğunu və əvəzində ona pul ödənildiyini demək olarmı?

- ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə artıq Ə.Kərimlini dəvət etmirlər. Orada da açıq şəkildə bəyan edirlər ki, Ə.Kərimli marginal bir şəxsdir, yaşlanıb və Azərbaycan cəmiyyətində önə çıxmaq perspektivi də yoxdur. Bu, təsadüf deyildi. Bunun əsas səbəbi Rusiyanın və İranın Ə.Kərimli ilə əməkdaşlıq etməsidir. Bu faktlara görə, artıq ABŞ Ə.Kərimlinin üstündən xətt çəkib. Ə.Kərimlinin özü isə baş vermiş hadisədən sonra sosial şəbəkədə, mətbuatda ciddi şəkildə narahat olmağa başlayıb və narahatçılığını da gizlətmir. Ə.Kərimli özü belə etiraf edir ki, bəli, haqqında həbs qəti imkan tədbiri seçilmiş Saleh Rüstəmov ona maliyyə vəsaiti verib. Yeni bu insanın özü belə etiraf edir ki, o, Rusiyadan göndərilən pulları almışdır. Düzüldür, Ə.Kərimli utanmada aldığı maliyyə vəsaitinin həcmi kiçildir. Amma fərqi nədir ki? Onsuz da, sən bu pulları almısan. Yeni özü etiraf edir ki, Rusiyadan həmin o şəxslərin vasitəsi ilə bu pulu almışdır. Bir sözlə, bütün faktlar, dəlillər ona yönəlir ki, Ə.Kərimlinin Rusiyanın qaranlıq dairələri ilə geniş əməkdaşlıq əlaqələri olub.

- Rüstəm İbrahimbəyov Azərbaycan xalqını təhqir edən "Qafqaz üçlüyü" adlı qondarma bir film çəkib. Əli Kərimli də müəyyən şərtlərlə maliyyə yardımını almaqla ölkədə qarşıdurma yaratmağa cəhd edir. Sizcə, bunlar nəyə görə ölkəmiz və dövlətimiz əleyhinə bu cür qərəzli mövqe və təxribat

xarakterli pozucu niyyətli mövqe sərgiləyirlər?

- Demək olar ki, AXCP sədri Ə.Kərimli gecə yuxusunda belə fikirləşir ki, hansı vəziyyət yaradırsa, ölkədə kaos, anarxiya, özbaşınalıq və itaətsizlik hökm sürsün. Yeni bunlar Ə.Kərimlinin ən böyük arzularından biridir. Ə.Kərimli özünü xuliqan kimi aparmağa belə hazırdır. Yeni Ə.Kərimlinin özü belə internet televiziyasına çıxaraq, bəyan etdi ki, "bilsəm ki, mənim həbsim ölkədə xaosun, 100 minlərlə insanın küçəyə çıxmasına səbəb olacaq, mən xuliqanlıq edib, həbsə düşməyə hazırım". Yeni bu şəxslərin özləri etiraf edirlər ki, xuliqanlıq etməyə belə hazırdırlar. Bir sözlə, Ə.Kərimli bütün vasitələrlə əl atır ki, ölkədə xoşagəlməz bir vəziyyət yaratsın. Bütün ölkə, cəmiyyət, hər kəs R.İbrahimbəyovun ermənilərə xidmətindən bəhs etdilər, etirazını bildirdirdilər, sosial şəbəkələrdə statuslar yazdılar, məqalələr yazıldı, müsahibələr verildi, amma Ə.Kərimli, C.Həsəni və onların ətrafında olan 3-4 şəxsin heç biri bu günə qədər də R.İbrahimbəyovun bu yaramazlığını diyllərinə gətirmirlər. Səbəb nədir? Səbəb onun, məhz Rusiyadan maliyyələşməsi və ona fəxri sədrliyi R.İbrahimbəyovun etməsidir. Yeni başlıca amil budur. Bu baxımdan, Ə.Kərimli qəti sürətdə bu prosesə münasibət bildirmir. Həm də eyni qəbdən qidalanırlar və eyni mərkəzdən - erməni lobbisindən təlimat alırlar.

GÜLYANƏ AĞAKƏRİMOVA

İnsan hüquq və azadlıqlarının müdafiəsi beynəlxalq təcrübədə

Beynəlxalq təcrübəni araşdırarkən, müəllif belə qənatə gəlir ki, kvota sisteminin tətbiqi ilə yanaşı, kvota üzrə müəyyənləşdirilmiş iş yerlərinin ehtiyatda saxlanması mexanizminin tətbiqi, əlilliyi olan insanların peşə hazırlığının məqsədli şəkildə həmin iş yerlərinin tələbləri nəzərə alınmaqla təşkili və müvafiq hazırlıqdan sonra onların həmin iş yerlərində yerləşdirilməsi kvota sisteminin səmərəliliyini xeyli artırır. Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğunun təmini məqsədi ilə tətbiq olunan kvotalar bir çox ölkələr tərəfindən istifadə olunsada, bu ölkələr üzrə kvotaların dərəcələri və tətbiq olunma qaydaları, məqsəd eyni olsa da, bir-birindən müəyyən mənada fərqlənirlər. Məsələn, kvotalar İspaniyada və Cənubi Koreyada 2%, Fransa və Polşada 6%, İtaliyada isə 7% həddindədir.

Bu kvotaların yerinə yetirilməməsi bir çox hallarda cərimə tədbirlərinin tətbiqi ilə müşayiət olunur. Kvotalar, əsasən, müəssisənin profilinə və işçilərin sayına müvafiq olaraq tənzimlənir. Məsələn, baxmayaraq ki, İspaniyada və Cənubi Koreyada eyni kvota faizləri tətbiq edilir, onların şamil olunduğu müəssisələrin ölçüsü bir-birindən kəskin şəkildə fərqlənir. Belə ki, Cənubi Koreyada kvotalar işçilərinin sayı 300-dən artıq olan müəssisələrə tətbiq edildiyi halda, İspaniyada bu hədd 50 nəfərdir. Təcrübə göstərir ki, hazırda əlillik sahəsində həyata keçirilən sosial müdafiə və məşğulluq siyasəti tədbirləri uzun tarixi inkişaf yolu keçmişdir. Bir çox hallarda sosial amil olan cahillik, etinasızlıq, xurafat və qorxu əlilliyi olan insanların qabiliyyətlərinin inkişafı üçün maneə olur və onların təcrid olunmasını şərtləndirir. Bununla yanaşı, əlilliyi olan şəxslərə mərhəmət hissəsinə əsaslanan kortebii yardım isə, ən yaxşı halda, onların yaşayışı üçün zəruri olan ərzaq və qeyri-ərzaq mallarına tələbatlarının qarşılmasına yönəlirdi. Bu sahədə dini təsisatların rolu xüsusilə qeyd olunmalıdır. 21 hökumət tərəfindən atılan ən mühüm addımlardan biri, 2003-cü ildən başlayaraq, ölkə üzrə minimum əmək haqqı səviyyəsinin artırılmasıdır. Bu proses son 9 ildə davamlı xarakter daşmış, 2012-ci ildə minimum əmək haqqı 93,5 manat olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq, yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edən "Yaşayış minimumu haqqında Qanun", 2005-ci ildə ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyən "Ünvanlı dövlət sosial yardımı haqqında Qanun" qəbul edildi. Hər iki qanun son nəticədə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

A.Əsgərovun daha sonra qeyd etdiyi kimi, əlilliyi olan insanların əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədi ilə ölkədə aparılan siyasətin aşağıda göstərilən istiqamətləri

bir sıra ciddi problemlərin olduğunu göstərir. Bu məqsədlə əvvəlcə ölkədə qüvvədə olan mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi vurğulanır. Belə ki, BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsi ilə əlaqədar olaraq, müvafiq qanunvericilik aktlarından bu Konvensiyanın tələblərinə uyğunlaşdırılması, o cümlədən, bu istiqamətdə işlərin məqsədyönlü, ardıcıl və sistemli şəkildə aparılmasına ehtiyac vardır. Bundan başqa, ölkədə insanların, əlilliyi olan şəxslərin imkanları və tələbatları barədə düşüncələrinin dəyişdirilməsi üçün, ilk növbədə, qanunvericilik aktlarından, rəsmi sənədlərdən, qəzetlərdən və ədəbiyyatdan əlilliklə bağlı bütün neqativ anlayışlar və şablon ifadələrin çıxarılmasının hüquqi-normativ əsaslarının yaradılması lazımdır. Digər bir məsələ isə kvotaların tətbiq olunması qaydalarının təkmilləşdirilməsi, o cümlədən, kvotaların tətbiqi ilə yanaşı, kvota üzrə müəyyənləşdirilmiş iş yerlərinin ehtiyatda saxlanması mexanizminin tətbiqinin, əlilliyi olan insanların peşə hazırlığının məqsədli şəkildə, həmin iş yerlərinin tələbləri nəzərə alınmaqla, təşkili və müvafiq hazırlıqdan sonra onların həmin iş yerlərində yerləşdirilməsinin hüquqi əsaslarının yaradılması; kvotalara dair qanunvericiliyin tələblərinə riayət olunmamasına görə nəzərdə tutulan inzibati-cəza tədbirləri ilə yanaşı, qanunvericiliyin tələblərinə riayət olunmasına görə həvəsləndirici tədbirlərin də (məsələn, vergi güzəştləri, güzəştli sığortaya cəlb edilmə, kvota üzrə işə qəbul edilən əlilliyi olan insanların əmək haqqlarına subsidiyaların verilməsi) tətbiq olunmasının hüquqi əsaslarının yaradılmasına ehtiyac vardır. Əlavə olaraq əlillik qruplarının müəyyənləşdirilməsi ilə əlaqədar hüquqi-normativ sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən, əlilliyin müəyyənləşdirilməsi zamanı şəxsin hansı qrupa aid edilməsindən asılı olmayaraq, onun, ümumilikdə, əmək qabiliyyəti olmaması haqqında birmənalı rəy verilməsi əvəzinə, onun hansı şəraitdə, sahələrdə və peşələrdə işə məşğul ola bilməməsi haqqında rəy və tövsiyələr verilməsinin məqsəduyğun olduğunu nəzərə alaraq, əlaqədar qanunvericilik akt-

larında müvafiq dəyişikliklər edilməsi və əlilliyin müəyyən edilməsi meyarları, təsnifatı, peşə reabilitasiyası və məşğulluğu ilə əlaqədar qanunvericilik müddəalarının beynəlxalq normalara uyğunlaşdırılması və onların özləri arasında mövcud uyğunsuzluqların aradan qaldırılması lazımdır. 23 dissertasiyanın nəticə hissəsində bir sıra mühüm nəticələr əldə edilmiş, bu sahədə mövcud olan çatışmazlıqlar aşkar edilmiş və bunları aradan qaldırmaq üçün konkret təkliflər verilmişdir. Əlilliyi olan insanların özünü məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin stimullaşdırılması və məsləhət xidməti sisteminin təşkil olunması; Əlilliyi olan insanların özəl sektorda işə götürülməsi halında əmək haqqına subsidiyaların və digər həvəsləndirici tədbirlərin müəyyənləşdirilməsi; Əlilliyi olan insanların biznes mühitinə inteqrasiyası üçün məqsədli biznes forumların təşkili;

Sosial tərəfdaşlar, o cümlədən, maraqlı QHT-lər, həmkarlar təşkilatları, sahibkarlar birlikləri, beynəlxalq və yerli donorlar və hökumət nümayəndələri arasında əlilliyi olan insanların problemlərinə dair mütəmadi görüşlərin, dəyirmi masaların təşkili və birgə tədbirlərin həyata keçirilməsi; Ölkədə əlilliyi olan insanlarla əlaqədar məsələlər üzrə qəbul olunmuş qanunların tətbiqi və onlara əməl olunması üzərində nəzəret mexanizmlərinin gücləndirilməsinə ehtiyac var; Əlillərin təhsilinin yaxşılaşdırılması sahəsində ciddi islahatlar aparılmalı və bu yöndə ali təhsil müəssisələrində əlillər üçün xüsusi klubların, dərnekələrin yaradılması; Azərbaycanda əlillik kateqoriyalarına aid olan əlillərdən işə yararlı olan işsiz əlillərin qeydiyyatının aparılması və onların müvafiq yerlərə yerləşdirilməsi; Ali təhsil müəssisələrində əlillik kateqoriyalarından olan bütün növ əlillərin rahat təhsil almaları üçün heç bir şərait yaradılmamışdır (Halbuki qanunvericiliyimizdə bu haqda qanunlarımız var). Əlillərin təhsil alması üçün ali təhsil müəssisələrində 1992-ci ildə imzalanmış əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun 19-cu maddəsində əlillərin orta, orta ixtisas və ali təhsili ilə əlaqədar yazılan bəndə görə, (Əlillərin təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilməlidir) və icrasında çatışmazlıqlar mövcuddur; Əlillərin məşğulluqlarının təmin edilməsi məsələsində milli gəlir ilə məşğulluq səviyyəsi arasındakı düz müntənasıblıq var. Belə ki, əlillərin məşğulluğu təmin olunmadığı zaman, istehsalatda iştirak etmədiklərindən və bunun nəticəsi olaraq, ölkə gəlirində payı yox-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

dur. Əlilliyi olan insanlar işə qəbul olunarkən, əsasən, aşağı əmək haqqı olan vəzifələrə təyin edirlər. Bu problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülməlidir. Əlillərin məşğulluqları təmin olunmayan ölkələrdə vergi ödəyiciləri, işləmədiyi üçün vergi ödəməyən əlillərin istehlak etdiklərini və dövlət tərəfindən kompensasiya edilən xərclərini də öz üzərinə götürərək, daha çox vergi vermək məcburiyyətində olurlar. Ancaq dövlətin, əlillərin məşğulluğunun təmin edilməsi üçün peşə seçilməsi və onların peşə təhsilinə ayrılmış nizamlı şəkildə fəaliyyət göstərən bir xerc siyasəti olarsa, vergi ödəyicilərinin ödəmək məcburiyyətində qaldıqları hissənin tam geri dönməsi baş verər. Əlillərin məşğulluqlarının təmini üçün dövlət tərəfindən icra olunan kvotaların tətbiq olunması qaydaların təkmilləşdirilməlidir. Kvotaların tətbiqi ilə yanaşı, kvota üzrə müəyyənləşdirilmiş iş yerlərinin ehtiyatda saxlanması mexanizminin tətbiqinin hüquqi əsaslarının yaradılması bu zaman əlilliyi olan insanların peşə hazırlığının məqsədli şəkildə kvota üzrə ehtiyatda saxlanılan iş yerlərinin tələbləri nəzərə alınmaqla təşkili və müvafiq hazırlıqdan sonra onların həmin iş yerlərində yerləşdirilmələri yolu ilə kvota sisteminin səmərəliliyi yüksəldilməlidir. Vergi qanunu ilə əlaqədar qanunvericilikdə əlavə və dəyişik-

liklərin edilməsi ilə yanaşı, qanunvericiliyin tələblərinə riayət olunmasına görə həvəsləndirici tədbirlər həyata keçirilməlidir. Müvafiq qanunvericilikdə müəyyən olunmuş kvotadan artıq əlilliyi olan şəxsi işə götürmüş müəssisələr üçün belə işçilərin sayına mütənəsib olaraq, müvafiq üstünlük və güzəştlər tətbiq olunmalıdır. Kvota öhdəliklərinin yerinə yetirilməsinə görə, ödənilən ödənişlərin müəyyən fonda yığılması və bu sahədə qabaqcıl xarici ölkələrin təcrübəsindən yararlanmalıdır. Kvota öhdəlikləri yerinə yetirilmədikdə, ödəniləcək cəzaların dəfələrlə artırılması və bu tədbirlərin həyata keçirilməsi zamanı şəffaflıq təmin olunmalıdır. Müvafiq sahədə statistik müşahidələrin aparılması, məlumatların toplanması, emalı, monitorinqi, təhlili, qiymətləndirilməsi və siyasətə dair tövsiyələrin hazırlanması işi qaydaya salınmalıdır. Əlilliyi olan insanlara dair statistik məlumatların toplanması, qruplaşdırılması və işlənməsinin təkmilləşdirilməsi, o cümlədən, əlilliyi olan insanların yaş-cins, regional və sosial-demografik tərkibi, onların sosial müdafiəsi və məşğulluğu kimi məsələlərə dair dərinləşdirilmiş təhlillər aparmağa imkan verən, daim yenilənən məlumat bazası yaradılmalıdır.

Vahid Ömərrov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Bir çox xəstəliklərin müalicəsində musiqi terapiyası müsbət nəticə verir

Bəzən musiqi həyatın hər dövründə və hər sahəsində insani ehtə edən ən yaxın dostuna çevrilir. Ruhun qidası kimi dəyərləndirilən musiqini hər kəs zövqünə və dinləmə tərzinə görə seçir.



AZƏRTAC xəbər verir ki, musiqinin səhhətə təsiri hələ qədimdən məlum idi. Elə buna görə də antik dövrün təbibləri Hippokrat və Pifaqor öz xəstələrinə musiqi ilə müalicə təyin edirdilər, Qalen isə musiqini ürəyin işinin normallaşmasına və arterial təzyiğin aşağı salınmasına kömək etdiyini müəyyənləşdirib.

Hazırda musiqi ilə müalicə geniş vüsət alıb və bu sahədə tədqiqat aparən elmi mərkəzlər və tibb müəssisələri fəaliyyət göstərir. Musiqi estetik zövqü və düşüncəni inkişaf etdirir, diqqəti və sevgini artırır, insanın mədəni dünyasını zənginləşdirir, mərhəmət duyğusu aşılayır. Dünyanın bəzi tanınmış klinikalarında xüsusən ağır reanimasiya xəstələrinə musiqi ilə müalicə kursu tətbiq edilir. Həmin müəssisələrdə psixiatrlarla bərabər musiqiçilər də işləyir. Beyinə və ürəyə rahatlıq gətirdiyinə görə müalicə vasitəsi kimi daha çox klassik musiqidən istifadə edilir. Psixiatriyada nevrozdan başlayaraq şizofreniyanın bəzi formalarına qədər müxtəlif xəstəliklərin müalicəsində musiqi terapiyası müsbət nəticə verir. Ruhi sarsıntılar zamanı da musiqi ilə müalicəyə üstünlük verilir, lakin hər musiqi müalicə etmək gücünə malik deyil. Elə musiqilər var ki, onlar sakit və səbirli insanları da özündən çıxara, əsəbiləşdirə bilər. Belə bayağı musiqilər xüsusən gənclərin aqressivləşməsinə səbəb olur. Könül oxşayan musiqi isə qanın keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir, qanda milfositlərin sayını artırır, orqanizmin fəaliyyətini yaxşılaşdırır.

Musiqi dinləyən körpələr yaxşı qidalanırlar, xəstəliklərə daha az tutulurlar. Musiqinin verdiyi xoşagəlməli emosiyalar baş-beyin qabığının tonusunu yüksəldir, maddələr mübadiləsinə yaxşılaşdırır, tənəffüsü, qan dövranını stimullaşdırır, diqqəti artırır. Müxtəlif çalğı alətlərinin səsi də orqanizmə müsbət təsir göstərir. Skripka və fortepiano əsəbləri daha yaxşı sakitləşdirir. Fleyta və violonçelin səsinə insan rahatlıq tapır, ürəyin ritmi düzəlir. Qaboy və klarnet isə qaraciyərin funksiyasını fəallaşdırır.

Musiqinin necə dinlənilməsi də sağlamlıq üçün əhəmiyyətlidir. Qapalı məkənlərdə səs norması təxminən 55 desibel olmalıdır, bundan artıq səs insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Musiqinin səhhətə təsir gücü öz təsdiqini tapıb, seçim etmək isə hər kəsin öz əlindədir.

Yuxudan erkən oyananlar enerjili olurlar



Səhər erkən yuxudan oyanmaq sağlamlığa yaxşı təsir edir. Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, erkən oyanmanın mənəvi və fiziki cəhətdən faydalı cəhətləri var. Tezdən yuxudan oyananlar gün ərzində daha enerjili olurlar. Gec yatıb səhər yuxudan oyanma bilməyənlər isə günboyu özlərini yorğun hiss edirlər. Onlar vaxtı düzgün bölə bilmədiklərinə görə dostları ilə görüş və əyləncələri qaçıırırlar.

Yuxudan nə vaxt oyanmaq həm iş həyatına, həm də şəxsi həyata yaxşı təsir edir. Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunun səbəbini səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər. Bu hal tezdən oyananlarda depressiya riskini xeyli azaldır. Araşdırmalar göstərir ki, gec yatıb səhər yuxudan oyanmaqda çətinlik çəkənlər yeniliyə meyilli olurlar, gün ərzində daha çox fast-fud və şirniyyat yeyirlər. Tez yatıb erkən oyananlar isə günboyu özlərini enerjili və tox hiss edir, ona görə də meyvə və tərəvəzlərlə qidalanmağa üstünlük verirlər.

Araşdırmalar sübut edib ki, səhər erkən oyananlar çətinliklə üzləşəndə onu çox sakit şəkildə yoluna qoya bilirlər.

ELAN

Mehriyev Orxan Bayram oğlunun adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 99 sayılı binanın heyətində yerləşən ümumi sahəsi 21.08 kv/m olan qeyri-yaşayış binasının ona məxsus olan hissəsinin sənədi itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

5 iyun

Braziliya millisi Xorvatiyanı məğlub edib

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandalar hazırlıqlarını davam etdirirlər. SİA-nın məlumatına görə, iyunun 3-də dünya çempionatının bir sıra iştirakçısı yoldaşlıq görüşlərində qüvvəsini sınayıb. Günün əsas qarşılaşması Braziliya ilə Xorvatiya komandaları arasında oynanıb. Matçın birinci hissəsində hesab açılmayıb - 0:0. İkinci hissədə isə beş qat dünya çempionları rəqib qapısından 2 cavabsız qol keçiriblər. Uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara qayıdan Neymar matçın 69-cu dəqiqəsində hesabı açıb. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə Firminyo ikinci topu xorvatların qapısından keçirib - 2:0.



Digər matçlarda isə İspaniya ilə İsveçrə 1:1 hesablı heç-heçə ediblər. Kosta Rika millisi Şimali İrlandiya kollektivini, Peru komandası isə Səudiyyə Ərəbistanı yığmasını 3:0 hesabı ilə məğlubiyətə uğradıb.



Ali Koç "Fənərbaxça"nın yeni prezidenti oldu

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti vəzifəsinə seçkilər baş tutub. SİA-nın məlumatına görə, İstanbul nəhəngində 20 il sonra prezidentlik postu əl dəyişib. Belə ki, bu müddət ərzində "Fənərbaxça"ya rəhbərlik etmiş Əziz Yıldırım bu dəfə seçkilərdə qalib gələ bilməyib. O, klub prezidentliyinə digər namizəd Ali Koçla rəqabətdə uduzub. Qeyd edək ki, Ali Koç "Fənərbaxça" tarixinə 33-cü klub prezidenti kimi keçib.

Voleybolçu qızlarımızın növbəti uğuru

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsinə qazanıb. SİA xəbər verir ki, millimiz turnirin V turunda səfərdə Portuqaliya yığmasının qonağı olub. İspaniyalı baş hakim Xose Luis Arrarte Miranın idarə etdiyi oyunda millimiz ilk seti 25:20 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə portuqaliyalı voleybolçular hesabı bərabərləşdiriblər - 28:26. Oyunda yüksək əzmkarlıq nümayiş etdirən voleybolçularımız ardıcıl iki setdə 25:11 və 25:15 hesabı ilə qələbə qazanıblar. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. "A" qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçməlidir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsinə eyni hesabla məğlubiyətə uğradıb. Voleybolçularımız üçüncü turda Bolqarıstan millisinə səfərdə 1:3 hesabı ilə uduzublur. Bakıda keçirilən IV turda isə millimiz Bolqarıstandan üstün olub - 3:1. Liqanın final mərhələsi Macarıstanda keçiriləcək. Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.



Ronaldonu DÇ-də döyüşçü qoruyacaq

"Real Madrid"-in və Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronaldonu Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı keçmiş desantçı Nuno Marekos və MMA döyüşçüsü Qonsalo Salqado qoruyacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Marekos əvvəllər orduda xidmət edib, indi isə Portuqaliyanın özəl mühafizə şirkətlərindən birini təmsil edir. Marekos yalın əllə öküzlərlə döyüşməsinə görə seçilir. Salqado da həmin mühafizə şirkətində çalışır. O, 2006-cı ildən 2011-ci ilə qədər superağır çəkiddə 7 döyüşdə qalib gəlib. Xatırladaq ki, Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, Mərakeş və İranla qarşılaşacaq.

Həkimlər Noyerin dünya çempionatında iştirak etməsinə icazə veriblər

Münxenin "Bavariya" komandasının və Almaniya futbol yığmasının qapıçısı Manuel Noyer tibbi müayinədən keçərək, Rusiyada təşkil olunacaq dünya birinciliyinin oyunlarında iştirak üçün həkimlərin icazəsini alıb. AZƏRTAC "Bild" saytına istinadla xəbər verir ki, 32 yaşlı almaniyalı qolkiper ayaq zədəsi aldığından praktiki olaraq, 2017/2018-ci il mövsümündə iştirak etməyib. Noyerin Avstriya ilə yoldaşlıq görüşündə (1:2) iştirakından sonra milli komandanın baş məşqçisi Yoahim Lev Manuel futbolçunun dünya çempionatına gedib-gətməyəcəyi barədə hələ qəti qərar qəbul etmədiyini bildirib. 2018-ci il dünya çempionatının qrup mərhələsində Almaniya yığması Meksika, İsveç və Cənubi Koreya komandaları ilə mübarizə aparacaq.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500